

**ŞAMİL ƏSGƏR DƏLİDAĞ**

**MƏNZUM**

**FRAZEYOLOGİYA**

**LÜĞƏTİ**

**ŞAMİL ƏSGƏR DƏLİDAĞ**

**MƏNZUM FRAZEYOLOGİYA LÜĞƏTİ**

**BAKİ-2008**

**Rədaktor: Mürvət Qədimoglu**

**Bədii tərtibat: Orxan Əlizadə**

**Korrektor: Təhminə Əsgərova**

**Kompüter tərtibçiləri: Reyhan Cəfərova**

**Məsud və Səlahəddin  
qardaşları**

Azərbaycan Yazarıların Birliyinin üzvü, filologiya elmləri namizədi, Respublikanın Əməkdar Mədəniyyət işçisi, şair Şamil Əsgərov 30-dan çox kitab müəllifidir. Şair «Azərbaycan dilinin qafiyə lüğəti», «Azərbaycan dilinin mənzum cinas lüğəti», «Azərbaycanca-kürdçə, kürdçə-azərbaycanca və kurd dilinin qafiyə lüğəti»lərinin müəllifidir.

“Mənzum frazeologiya lüğəti” Azərbaycan ədəbiyyatına yeni bir töhfə olmaqla, dilimizin, ədəbiyyatımızın zənginləşməsi üçün faydalı bir sənət nümunəsidir.

# AZƏRBAYCAN ƏDƏBIYYATINA YENİ BİR TÖHFƏ

İndiyə qədər nə dünya, nə də Azərbaycan ədəbiyatında rast gəlinməyən bir çox yeniliklərin müəllifi olan Şamil Əsgər Dəlidağ bütün şüurlu həyatı boyunca yorulmadan çalışmış, daim yeniliklər axtarışında olmuş, nəticədə Azərbaycan ədəbiyyatına bir-birindən maraqlı, təəccüb doğuracaq, hamı tərəfindən qəbul olunan, bəyənilən yeniliklər göstirmişdir. Heç kim tərəfindən qələmə alınmayan cinaslı poema, dodaqdəyməz, törəmə dodaqdəyməz, əvvəl-axır və böyük həcmli dodaqdəyməz poemalar bu qəbildəndir. Şamil Dəlidağ yaradıcılığı törəmə, dodaqdəyməz, şeirdən törəyən şeirlər və bir çox müxtəlif yeni şəkilli şeirlərlə zəngindir. “Azərbaycan dilinin qafiyə lügəti”, “Azərbaycan dilinin mənzum cinas lügəti”, “Kürdçə-Azərbaycanca, Azərbaycanca-Kürdçə və Kürd dilinin qafiyə lügəti” adlı samballı əsərləri bu zənginliyi daha da artırmış, rövnəqləndirmişdir.

Şamil Əsgər Dəlidağın “Mənzum frazeologiya lügəti” kitabı da onun Azərbaycan ədəbiyyatına göstirdiyi misli görünməmiş yeniliyin, təzəliyin yeni bir nümunəsidir. Şamil Dəlidağın uzun müddətli axtarışlarının, ağır zəhmətinin bəhrəsi olan “Mənzum frazeologiya lügəti” Azərbaycan ədəbiyyatına, dilimizə yeni bir töhfədir. Dilimizdə özünə yer tapmış ayrı - ayrı insan əzələri ilə başlayan sözlərin əlifba ardıcılılığı ilə sıralanaraq müxtəlif mənalarda atalar sözləri, aforizm səviyyəli deyimlərin yaradılması, oxuculara təqdim

olunması həm Azərbaycan dilinin zənginliyindən, həm də Şamil Dəlidəğ istedadının, bacarığının çox şaxəliyindən bir daha xəbər verir.

Yüksək səviyyəli ustalıqla tərtib olunmuş “Mənzum frazeologiya lüğəti”ni oxuyan hər kəs burada bir sözün müxtəlif məna çalarlarında necə işlədildiyinin, mənalandığının şahidi olur. Bu lüğəti oxuyan hər kəsin birdən-birə sanki söz ehtiyatı, deyim yükü qat-qat artır, insan mənəviyyatca varlanır, insanın danışiq tərzi, söz yükü coşqun çay kimi çıxıb daşır. Təkcə “adam” sözüylə başlayan, müxtəlif şəkilçilər artırmaqla ipə-sapa düzülən, mənalandıran, yüksək aforizm səviyyəsinə qədər qalxan 40-a qədər deyim var bu lüğətdə. Deyimlərin hər biri insan xarakteri, insanların həyat tərzi, möişəti, bu günü və sabahiyla uzlaşmaqla, bizim bilmədiyimiz o qədər mətləblərdən xəbər verir ki!

-Adam var, dişləri şirəli gəzir,  
Adam var ki, kürkü bireli gəzir.

-Adam var, görmüşəm dildən itidir,  
Adam var, görmüşəm əldən itidir.

-Adam var həmişə quyruq bulayır,  
Adam var həmişə meydan sulayır.

“Ağıl” sözüylə mənalandırılan 35-ə qədər deyim vardır ki, hər bir oxucu “ağıl”la bağlı fikir yüklü deyimi sözün əlisba sırası ilə düzümünə uyğun olaraq axtarış tapa və yerində işlədə bilər:

-Ağlına iyilik et,  
Arzuya, diləyə yet.

-Ağlıni yelə vermə,  
Axırda bəla görmə.

-Ağıla möhtacdır,  
Yaxşı dil tacdır.

Təkcə “ağız” sözü ilə mənalandırılan, atalar sözü səviyyəsinə gətirib çıxarılan 120-ə yaxın ifadə vardır. Bu lügəti oxuyandan sonra Şamil Dəlidağ mənəviyyatının böyüklüğünü, zənginliyinə bir daha əmin olursan. Bu deyimlərin hər biri səni mənən varlandırır və hansı bir fikirlə bağlı nəsə demək istəyəndə lügəti varaqlamaqla istədiyin formada deyim, düşüncə yüklü fikir tapıb yerində işlədə bilirsən.

Zəhmətlə, faydalı əməklə bağlı ağıllı insanlar, müdriklər o qədər tutarlı fikirlər söyləmişlər ki. Faydalı ömür sürmək, zəhmətlə ad-sana çatmaq həqiqəti Şamil Dəlidağın deyimində çox mənalı işlənmişdir:

-Zəhmətlə ad qazan varsa cürətin,  
Ömrü gödək olar ucuz şöhrətin.

Belə mənalı, fikir yüklü deyimlər lügətdə istənilən qədərdir. Oxucu marağıını, axtarışlarını nəzərə alaraq biz onları axtarıb tapmağı, yerli-yerində onlardan bəhrə-lənməyi oxucunun, söz-sənət bilicilərinin öhdəsinə buraxırıq.

Bircə şeyi təəssüflə qeyd edirik ki, əgər vəfasız ömür vəfa etsəydi, kim bilir hələ Şamil Dəlidəğ bizi hansı yeniliklər, hansı təəccüb doğuracaq işləriylə sevindirəcəkdi... Neyləyəsən ki, bizdən asılı olmayan elə işlər var ki, onlarla yalnız barışmalı olursan...

“Mənzum frazeologiya lügəti” Azərbaycan ədəbiyyatına yeni bir töhfə olmaqla, dilimizin, ədəbiyyatımızın zənginləşməsi üçün faydalı bir sənət nümunəsidir.

## Mürvət Qədimoglu Həkəri

# MƏNZUM FRAZELOGİYA LÜĞƏTİ

## ADAM

Adam çıxmaz satqından,  
İnsan deyil, onu dan.

Adam hesab etmədi,  
Dediyiynən getmədi.

Adam kimi danış barı,  
Az başını tut yuxarı.

Adam olmağa çalış,  
Bu yolda od tut, alış.

Adam otaran da var,  
Çox xam otaran da var.

Adam var, ağlını sovurub yelə,  
Qənim kəsilibdi obaya-elə.

Adam var, bir deyil, min-min üzü var,  
İnanma sözünün bircə düzü var.

Adam var, boynuna örökən dolanmır,  
Xalqla yola getmir, ellə dolanmır.

Adam var, dilinin yoxdur qadağı,  
Həsrətdi düz sözə ağızı, dodağı.

Adam var, dişləri şirəli gəzir,  
Adam var ki, kürkü birləli gəzir.

Adam var, eybinə kor olmur qəti,  
Qazanır obadan, eldən nifrəti.

Adam var, görmüşəm dildən itidir,  
Adam var, görmüşəm əldən itidir.

Adam var, gözü tox, üzü suludur,  
Adam var tamahın aciz quludur.

Adam var, hədsizdi dövləti, malı,  
Çatışmır palanı, noxtası, nali.

Adam var, həmişə araqtandı,  
Mələk donu geyən ala şeytandı.

Adam var, həmişə quyruq bulayır,  
Adam var, həmişə meydan sulayır.

Adam var, həyatda başdan soyuqdur,  
Adam var, ürəyi daşdan soyuqdur.

Adam var, həyatda zəhlə tökəndir,  
Adam var, dadanıb gödən sökəndir.

Adam var ki, əliuzunluq edir,  
Adam var, leş gəzir, quzğunluq edir.

Adam var ki, qəlbi daşdır,  
Adam var ki, yekəbaşdır.

Adam var ki, yatmir heç ipə-sapa,  
Ayağını qoyur hündür bir tapa.

Adam var, qəlbinə söz tez toxunur,  
Adam var, ürəyi çətin oxunur.

Adam var, qəpiyə gullə atandı,  
Adam var, qızılıñ üstə yatandı.

Adam var, qulağı eşilməlidir,  
Adam var, gözləri deşilməlidir.

Adam var, şeytana papaq tikəndi,  
Əlaltındanancaq yeyib sökəndi.

Adam var, tamahı qılıncdan iti,  
Qəlbində bəsləyir çirkin niyyəti.

Adam var, yaşayır başı qapazlı,  
Adam var, yaşayır işvəli-nazlı.

Adam var, yatıbdı qaraçuxası,  
Adam var, əllərdə qalıb yaxası.

Adam var, yurdunu, elini satır,  
Qeyrətini ayaq altına atır.

Adama ar gərəkdidi  
Həyatdan var gərəkdidi.

Adamı gəl az sarı,  
İsmətin olsun barı.

Adamı sayan deyil,  
Eldə tanınır veyil.

Adamlığı yox idi,  
Qəbahəti çox idi.

Adamlığı yoxdur onun,  
Nadanlığı çoxdur onun.

Adamlıqdan çıxıbdı,  
Çoxlu evlər yıxıbdı.

Adamlıqdan olub kənar,  
Arxasında duran var.

Adamsız adam,  
Dərd çəkər müdam.

## AD

Ad aldı zəhmətiylə,  
Şərəfdir yurda, elə.

Ad etdilər ona el gözəlini,  
Toy çalındı, oldu evin gəlini.

Ad qazandı zəhmət ilə,  
Xidmət etdi yurda, elə.

Adı dillər əzbəridi,  
Buna səbəb hünəridi.

Adı yekəldi,  
Kefi kökəldi.

Adın qalsın adlardan,  
Danışırsan çox hədyan.

Adına əməli yaxıbdı qara,  
Lənət yağıdırırlar gedirsə hara.

Adına qoymadı yaxılsın ləkə,  
Onu təriflədi el-oba, ölkə.

Adına yaxdırıldı əməli ləkə,  
Daha o bacarmır altını çəkə.

Adını batırıldı çirkin əməli,  
İndi hamı onu zənn edir dəli.

Adını çox bədnam etdi birisi,  
Bəlaya çevrildi işin gerisi.

Adını həyatda həmişə qoru,  
Xainin qoy sənə çatmasın zoru.

Adını igidtək hər yerdə yaydı,  
Amma hamı onu dələduz saydı.

Adını qoduq qoyurdu ulaq,  
Bilmədi qoduq ulaq olacaq.

Adını özgədən soruşur daha,  
Əməli özünə oturdu baha.

Adını rüsvay eylədi,  
Çox yalan-palan söylədi.

Adını, satqınlıq etdi batırdı,  
El onun köpünü tamam yatırdı.

## AĞIL

Ağıl əşya deyil, alınmaz satın,  
Qiyməti bilinər dəvənin, atın.

Ağıl kəsən iş deyil,  
Yaxşı anla, yaxşı bil.

Ağıl möhtacıdır,  
Dili acidır.

Ağıl tərəzisi qurub onu çək,  
Hər bir işi öyrən dərindən, gerçək.

Ağıla sığan deyil,  
Danışdığını sözü bil.

Ağıldan çox yoxsuldu,  
Ayaqlar altda çuldu.

Ağıldan dazdı,  
Çənədən sazdı.

Ağıldan gəl olma daz,  
Ağ yalanlar ağarmaz.

Ağıldan xamdı,  
Karsız adamdı.

Ağıldan seyrəkdi,  
Dildən zirəkdi.

Ağıldan yava,  
Olub çoxuna  
Həmişə nəva.

Ağılin baltası, kərkisi yoxdur,  
Kəsəri onlardan dedikcə çoxdur.

Ağlı azandı,  
Xalqın yolunda  
Quyu qazandı.

Ağlı başdan çıxıbdı,  
Öz evini yixıbdı.

Ağlı başına gəlmədi,  
Bir qoruq-qaytaq bilmədi.

Boşboğazdı çox  
Ağlı dazdı çox.

Ağlı dərindi,  
Suyu sərindi.

Ağlı itib başından,  
Hədyan danışır hər an.

Ağlı onun gözündədir,  
Dediyini bilmir nədir.

Ağlı seyrəkdi,  
Çirkin diləkdi.

Ağlı sovruldu yelə,  
Bir azar oldu elə.

Ağlı yüngüldür,  
Onun ələnən  
Başına küldür.

Ağlına dua yazdır,  
Az onu-bunu azdır.

Ağlına gələni danışdı biri,  
Bilmədi sözün var özünün yeri.

Ağlına gələni danışma lələ,  
Tutub keçirərlər yaxanı ələ.

Ağlına gəlməyən başına gəldi,  
Fikir, xəyal onun beynini dəldi.

Ağlına yiyelek et,  
Arzuya, diləyə yet.

Ağlını başına çalış cəm elə,  
Qurşanma fitnəyə, qurşanma felə.

Ağlıma heç batmadı,  
Sözün mənə çatmadı.

Ağlını başına yığ,  
Ağ yalan etmə tiğ.

Ağlını çasdı,  
Həddin aşdı.

Ağlını çoxdandı veribdi əldən,  
Töhməti qazandı obadan-eldən.

Ağlını əvvəlcə sən özün otar,  
Sonra el malını örüşə apar.

Ağlını yelə vermə,  
Axırda bəla görmə.

Ağlının itibdi çoxdan qapağı,  
Başında da yoxdur kişi papağı.

## AĞIZ

Ağız-ağıza vermək,  
Heç kimə deyil gərək.

Ağız-burnunu əyir,  
Ona-buna böhtan deyir.

Ağız deyəni eşitmır qulaq,  
Belə məclisdən uzaqda olaq.

Ağız dolusu onu öydülər,  
Hər bir işini saydılar hünər.

Ağız ucu dedi sözü,  
Dönə-dönə qırpdı gözü.

Ağıza gələni deyən olmadı,  
Özünü boş yerə öyən olmadı.

Ağızdan bərk adamdı,  
Mərdlik ona bir namdır.

Ağızdan ağıza düşübdür adı,  
Çoxunun həyatda olub imdadı.

Ağızdan elə bir gəlir qan iyi,  
Yamanlıqdır onun hər eylədiyi.

Ağızin gözəldir bütövü, kipi,  
Hər sözün başına salmazlar ipi.

Ağzı açıla qaldı,  
Dərin xəyalə daldı.

Ağzı ayrıla qaldı,  
Onu heyrətə saldı.

Ağzı bala batandı,  
Çoxuna naz satındı.

Ağzı bala batmayıb,  
Arzusuna çatmayıb.

Ağzıbir adamdı o,  
Qaranlığa şamdır o.

Ağzıbosun biridir,  
Qoruduğu dəridir.

Ağzı bütöv adamdı,  
Dili püstə, badamdı.

Ağzı bütöv adamdır,  
Düzlük ona ilhamdır.

Ağzı çatıbdı çörəyə,  
Malikdi təmiz ürəyə.

Ağzı düşdü çölə sarı,  
Bir qaytaran yoxdur barı.

Ağzı əyri olanı,  
Boynunun da dalından  
Baxıb olar tanımaq,  
Yoxdur bunun yalayı.

Ağzı gəvəzəklik edir,  
Yoluancaq əyri gedir.

Ağzı göyçəklik edir,  
Ən alçaq yola gedir.

Ağzı günə qalıbdı,  
Dərd qəlbini alıbdı.

Ağzı hara düşdü gedir,  
Yetirənə pislik edir.

Ağzı havalıdır o,  
Elin zavalıdır o.

Ağzı ilə quş tutar,  
Onun peşəsi budur.

Ağzı isti yerdədi,  
Sözü gözə pərdədi.

Ağzı kirayə istəyir,  
Danışanda ləhləyir.

Ağzı köpüklənib danışdı lovğa,  
Az qaldı sözündən min yalan çıxa.

Ağzı qatıq kəsmir heç,  
Dostluq etmə, ondan keç.

Ağzı qızışdı,  
Həddini aşdı.

Ağzı pendiri kəsmir,  
İş görməyə tələsmir.

Ağzı pərtov adamdı,  
Ağıldan da çox xamdı.

Ağzı süddən yanan qışın sərt çağı,  
Üfləyə-üfləyə içər qatığı.

-Ağzı var tutan söylədi amin!  
Onun işinə oldular əmin.

Ağzı yanıbdı,  
Haqqı danıbdı.

Ağzı yavadır,  
İşİ davadır.

Ağzı yavandı,  
Yalandı andı.

Ağzı yavandır,  
Felli insandır.

Ağıllı qoşulmaz ağzı yavaya,  
Ziyan varmı köpək hürsə havaya?

Ağzı yellidir,  
Fitnə fellidir.

Ağzı yırtıqdır,  
Üzü sırtıqdır.

Ağzım dəysin ağzına,  
Sonra məni sən sina.

Ağzımı açdırma açım palanı,  
Bilsinlər dediyin dümağ yalanı.

Ağzımı açdırma açım sandığı,  
Çıxarıb ortaya tökmə pambığı.

Ağzımızı salma gəl dağa-daşa,  
Eybinə kor ol qərəzsiz yaşa.

Ağzına bax, tikə kəs,  
Qınamasın heç bir kəs.

Ağzına baxan yoxdur,  
Bağrını yaxan çoxdur.

Ağzına, çalışıb boş sözü alma,  
Nə də el içində biabır olma.

Ağzına dil atdilar,  
İmdadına çatdilar.

Ağzına elə bir qıfil vurubdu,  
Yerində arxayın o oturubdu.

Ağzına gələn sözü,  
Deyir qızanda gözü.

Ağzına gücү çatmadı,  
Düz söz beyninə batmadı.

Ağzına qorxudan susdu, su aldı,  
Elə zənn etdilər danışmır laldı.

Ağzına mənasız sözləri alma,  
Eldə öz adını hörmətdən salma.

Ağzına, özünün nə gücü çatmır,  
Nə də bir doğru söz beyninə batmır.

Ağzına söz atıblar,  
Harayına çatıblar.

Ağzına su alib dinməz oturub,  
Qorxusundan bunu zənn eyləyib xub.

Ağzına vurdular səsini kəsdi,  
Nə vaxt ki, bağırıb hirsindən əsdi.

Ağzına yerləşmir çullu dovşan da,  
Həddən çox lovğadır, əda var onda.

Ağzına yerləşmir dinəndə dili,  
Təngə gətiribdi obanı-eli.

Ağzına yiyləlik edə bilməyən,  
Elin nifrətini qazanar, hökmən.

Ağzına yiyləlik edə bilmədi,  
Bir işi irəli gedə bilmədi.

Ağzına yiyləlik eyləyə bilmir,  
Bircə sözü düzgün söyləyə bilmir.

Ağzına zoru çatmır,  
Düz söz beyninə batmır.

Ağzında sözünü bişirib danış,  
Bəsdir, az boş sözü şışirdib danış.

Ağzından çıxan tamam yalandı,  
Hər sözün başına ipi salındı.

Ağzından elə bil tökülür horra,  
Dediyi hər sözü danışır zorla.

Ağzından gəlir qan iyi,  
Çirkin işdir eylədiyi.

Ağzından gəlir süd iyi,  
Mənasızdır eylədiyi.

Ağzından kərə də, kürə də çıxır,  
Anlamır özünün evini yıxır.

Ağzından od tökülür,  
Ondan qorxan bükülür.

Ağzından şorba tökülür,  
Dinləyənlər ona gülür.

Ağzından qaçırdı hər gələn sözü,  
Axırda bərələ qaldı öz gözü.

Ağzını aç xeyirliyə,  
Eyləyirsən qarşış niyə?

Ağzını açınca, gözünü açsın,  
Nə yolunu azsın, nə ağılı çəssin.

Ağzını açmır uğura,  
Eldə olur üzü qara.

Ağzını ağrıdır havayı yerə,  
Ona görə düşmür işi təhərə.

Ağzını axmağın ağızına vermə,  
Nə işin əyməsin, nə bəla görmə.

Ağzını aramışam,  
Yola gəlibdi tamam.

Ağzını avara qoyub danışır,  
Sərhəddini bilmir, həddini aşır.

Ağzını azdırıldılar,  
Ağlını yozdurdular.

Ağzını bacarıb vermişəm boza,  
Edəcəyi dəyməz bir çürük qoza.

Ağzını bərkə salıb,  
İşinə aciz qalıb.

Ağzını boş qoyma dörd yanına bax,  
Sözün qanadı var, dedin uçacaq.

Ağzını büzdü,  
Əlini üzdü.

Ağzını dağıdandı,  
Nadandan da, nadandı.

Ağzını elə bil dirəyib dağa,  
Qorxusundan qalxa bilmir ayağa.

Ağzını əyir,  
Qəlblərə dəyir.

Ağzını gen çuval kimi açındı,  
Quzğun kimi leş üstünə uçındı.

Ağzını, gəl yiğışdır,  
Az aranı qarışdır.

Ağzını göyə tutub ulayır,  
Yaltaqlıq edib quyruq bulayır.

Ağzını xeyrə açmır,  
Dərd ondan kənar keçmir.

Ağzını qısnayıb daga divara,  
Qorxusundan dinə bilmir avara.

Ağzını mumlayıb o,  
Bunu vacıb sayıb o.

Ağzını sına,  
Səhv etsən əgər  
Özünü qına.

Ağzını sindirdilər,  
Bəsincə qınadılar.

Ağzını şərə açır,  
Çox nahaq yerə açır.

Ağzını təmiz saxlayan,  
Sayılıb o, əsl insan.

Ağzını verdi boza,  
Yazılıq getdi güdaza.

Ağzını yumur,  
Xəyala cumur.

Ağzının elə bil cilovu yoxdur,  
Bunun özünə bələsi çoxdur.

Ağzının qoruğu-qadağı yoxdur,  
Dilinin özünə bələsi çoxdur.

Ağzının qorugu-qaytağı yoxdur,  
Öz sözü, özünə sancılan oxdur.

Ağzının suyu axır,  
Hansi yeməyə baxır.

Ağzının üstündən vurulmalıdır,  
Boş-boş sözlərindən hamı halıdır.

Ağzının zərrəcə yoxdur kəsəri,  
İş görməz, həyatda qoruyar dəri.

Ağziyirtiq yalan sözü gəzdirir,  
Özünün başını bir gün əzdirir.

Ağılı qosulmaz ağızı yavaya,  
Ziyan varmı köpək hürsə havaya?

## ALIN

Alın təri ilə qazanıb hörmət,  
Onun şöhrətidir bu qədir-qiyəmət.

Alın təri ilə suvarıb yeri,  
Bir işdə heç kəsdən qalmayıb geri.

Alına yazılını hamı görər həyatda,  
Belə bir həqiqəti həmişə saxla yadda.

Alnı açıq yaşayır,  
El qeyrəti daşıyır.

Alnınə damğa vurulub,  
Ona bir divan qurulub.

Alnınə möhür vurulub,  
Qorxudan bağrı yarılib.

Alnını qırışdırıldı,  
Aranı qızışdırıldı.

## ARA

O, ara vurmaqda dəridən çıxdı,  
Axırda özünün evini yıxdı.

## **ASIB-KƏSMƏK**

Cələ qurub tutan hünərvər deyil,  
Gopla asıb kəsən şiri-nər deyil.

### **AYAQ**

Ayağa baxındı düşmən həmişə,  
Dost başa baxmağı eyləyər peşə.

Ayağa saldı,  
Hörmətsiz qaldı.

Ayağı ağır zənən,  
Övlad gözləyər hökmən.

Ayağı çox ağırdı,  
Üzdən baxsan fağırdı.

Ayağı düşmədi heç,  
Sayasızdır, ondan keç.

Ayağı elə bil dəymirdi yerə,  
Lovğalıq edirdi çox əbəs yerə.

Ayağı elə bil yerdən üzüldü,  
Mat qaldı, gözünün yaşı süzüldü.

Ayağı kəsilib qapısından,  
Xəyanət eyləyib ağılsız, nadan.

Ayağı nərdivana  
Qoyerlar bircə-bircə.  
Belə çıxa bilərlər  
Pilləni cərgə-cərgə.

Ayağı sayalı,  
Olar həyalı.

Ayağı yer alıb çıxır özündən,  
Yediyi, içdiyi gəlir gözündən.

Ayağı yer tutmur sevindiyindən,  
Ona məğlub olub bir qarı düşmən.

Ayağı yüngüldü,  
İş üzə güldü.

Ayağıma yer eylərəm,  
Görərsən nə eylərəm.

Ayağı nə sayalıdı,  
Nə də üzü həyalıdı.

Ayağına gəlib minnət etməyə,  
Qəlbindəki diləyinə yetməyə.

Ayağına onun getmək istəyir,  
Arzusuna belə yetmək istəyir.

Ayağına sanki asılıb zindan,  
Gedib xalqa bir iş görməz heç zaman.

Ayağına yıxıldı,  
Xəcalətdən sıxıldı.

Ayağından düşdü tora,  
Əyri addım atdı hara.

Ayağını açıbdı,  
Daha dərdi qaçıbdı.

Ayağını bağlayıb,  
Sinəsini dağlayıb.

Ayağını dağlayasan,  
Yolu əyri gedir hər an.

Ayağını dar gün vaxtı sürüdü,  
Gizlənib başına palaz bürüdü.

Ayağını dirəyibdir o yerə,  
Cəhd eyləyib işi qoysun təhərə.

Ayağını düz atmır,  
Düz söz beyninə batmır.

Ayağını düzgün ata bilmədi,  
Haqlı söz beyninə bata bilmədi.

Ayağını hara atır,  
Gedib orda dava qatır.

Ayağını hara qoyur,  
Hamı orda cana doyur.

Ayağını qoydu qəlbi təpəyə,  
Çoxlarını qapdı, döndü köpəyə.

Ayağını, sanma basar it, itin,  
Mənasız əlləşmə, cəhd etmə, çətin.

Ayağını süründü,  
Qaçmağı rəva gördü.

Ayağını yeyin atmır,  
Yerişinə haram qatmır.

Ayağının altına daş qoyubdu,  
Əməlindən çoxu cana doyubdu.

Ayağının altına mən dəmir-dümür atdım,  
Şükür gəlibdir bizə, görüb arzuya çatdım.

Ayağının altını görə bilmədi gözü,  
Özgəsinə qazdığı quyuya düşdü özü.

Ayağının nalı çatmır,  
Döşünə bir xoş iş yatmır.

Ayaq aldı üstünə,  
Onu saldı pis günə.

Ayaq basmadılar qapısına da,  
Çünki etibarı vermişdi bada.

Ayaq saxladı, yolu yoxladı.

Ayaqları dərtib geri çəkən var,  
İnsanlar içində zəhlə tökən var.

Ayaqüstü dəydi mənə,  
Dedi işi çoxdu yenə.

Ayaqyalındı ağlı,  
Danışır yağlı-yağlı.

Bərk ayaqda satqın qaçdı aradan,  
Bir gün cəzasını aldı o nadan.

## BAŞ

Baş açmaq çətindir namərd işindən,  
Qurtarmaq müşküldür quduz dışındən.

Baş açmaq olmur ondan,  
Yenə də deyir «qan, qan!».

Cilovunu bərk tut, çox baş aparma,  
Sözünə sərhəd qoy, şitinə varma.

Baş alıb yönəldi, harasa getdi,  
Geri qayıtmadı, yox olub itdi.

Baş aparındı,  
Hədsiz nadandı.

Baş - ayaq vurur,  
Min kələk qurur.

Baş-başa verdi,  
Hünər göstərdi.

Baş-beyini apardılar,  
Haray-həşir qopardılar.

Başbir etdilər,  
Toya getdilər.

Baş bilənin biridir,  
Öz sözünü yeridir.

Baş çəkdi, halını gedib yoxladı,  
Dostuya həmişə ülfət saxladı.

Baş endirdi yurda, elə,  
Ömür sürdü hörmət ilə.

Baş qaraldandı,  
Yalandı andı.

Baş qosma o nadana,  
Yığar səni o cana.  
Nifrət edir el ona.

Baş qoyaram daşı qoyduğu yerə,  
Göz qırpmadan sadıq dostuma görə.

Baş-qulaq aparındı,  
Öyündü, çox nadandı.

Baş sindirib biləndi,  
Qəlbdən dərdi siləndi.

Baş tapmayan işdi bu,  
Qəlblərə təşvişdi bu.

Baş tapmir işdən,  
Deyir: «mənəm-mən!».

Baş tutan iş deyildi,  
Bunu özü də bildi.

Baş tutmayan sövdadır,  
Ovçu, ovsuz ovdadır.

Baş üstə, gözüm üstə,  
Verərəm canı, istə.

Başa keçibdi,  
Pis yol seçibdi.

Başa qaxandı,  
Qara yaxandı.

Başa oyun açındı,  
Öz sözündən qaçındı.

Başa vurdular işi,  
Getdi qelbin təşvişi.

Başbilənə de dərdini,  
Ağlı xilas etsin səni.

Başdan-ayağa söylədi,  
Hamını halı eylədi.

Başdan-ayağa süzdü,  
Bildi əyridi, düzdü.

Başdan çıxartdılar onu,  
Bəla oldu işin sonu.

Başdan eylədi,  
Yalan söylədi.

Başdan xarabdı,  
Tayını tapdı.

Başdan aşdı var-dövləti,  
Heç olmadı səxavəti.

Başdan sovdı baxır işə,  
Yamanlığı edib peşə.

Başı açılmış işdən,  
Qaçmır belə vərdişdən.

Başı ağarıbsa da,  
Ağlı heç ağarmayıb,  
Yersiz atılıb-düşüb,  
Məqsədinə varmayıb.

Başı aşağı, sakit adamdı,  
Yaxşılıq etmək qəlbinə namdı.

Başı bədəninə ağırlıq edir,  
Addımı düz atır, əyri yol gedir.

Başı böyüyübüdü bir qazan kimi,  
Tanınır hər yerdə bir nadan kimi.

Başı çıxmır bir işdən,  
Danışır ərşdən-kürşdən.

İpə-sapa yatmaz əmək itirən  
Başı daşa dəysə nə edər görən?!

Başı dönüb qaxaca,  
Ağlı gedib taraca.

Başı əhləd daşına  
Yəqin dəyməyib hələ.  
Yoxsa, yamanlığı o,  
Edə bilməzdi elə.

Başı kəsik qalıbdı,  
Dərd qəlbini alıbdı.

Başı kəsikdir, sahibi yoxdur,  
Qüssəsi, qəmi həddindən çoxdur.

Başı külli olandı,  
Çətinliklə dolandı.

Başı qarışib işə,  
Zəhmət sevir həmişə.

Başı qaşımağa macalı yoxdur,  
Zəhməti sevəndi, iş-güçü çoxdur.

Başı qatandı,  
Şərə bir candı.

Başı qazdı,  
Beyni qazdı.

Başı qızışdı,  
Qəzəbi daşdı.

Başı qoltuq görməyib,  
Yersiz özündən deyib.

Başı pozuqdu,  
Zənn etmə şuxdu.

Başı soyuqdu,  
İsməti yoxdu.

Başı tamam şışibdi,  
Çox möhkəm ilişibdi.

Başı yaman qarışib,  
Təngə gəlib qırışib.

Başı yəqin əldə deyil,  
Çox gəzirdi veyil-veyil.

Başıma xeyir!  
Gör nələr deyir!..

Başın ağrımırsa buzu bağlama,  
Axırda dizinə döyüb ağlama.

Başın batsın,  
Üzün utansın.

Başın sağ olsun!  
Bir də qəlbində  
Dərd, nə dağ olsun.

Başına alıb səsi,  
Eşidənin hamının  
Ondan gedir zəhləsi.

Başına axırda küllər ələndi,  
Dili iftirayla, şərlə bələndi.

Sürüdən ayrılan ala qoyunu,  
Qurd yeyib başına açar oyunu.

Başına bəla açdı,  
Rəngi üzündən qaçdı.

Başına cin vurdu, söz onu üzdü,  
Hədyan danışanın üstünə süzdü.

Başına corab hördülər,  
Bunu rəva gördülər.

Başına çox döysə də,  
Sayılmadı heç vədə.

Başına daş düşübdü,  
Bəxti ondan küsübdü.

Başına dolandı elin-obanın,  
Hörməti ucaldı o saf insanın.

Başına dolanım,  
Qoyma nahaqdan  
Od tutub yanım.

Başına, düz olsan  
Qızıl alıb gəz.  
Böhtan ayaq tutar  
Yeriyə bilməz.

Başına elə bil təpilib saman,  
Ondan-bundan qırır hər vaxt, hər zaman.

Ağrımaz başına gəl duz bağlama,  
Axırda altını çəkib ağlama.

Başına girmədi sözün doğrusu,  
Axırda tanındı vicdan oğrusu.

Başına haranın daşını salsın,  
Neynəsin qəlbinin dərdi azalsın?

Düz danış , başına qızıl alıb gəz,  
Böhtan ayaq tutar, yeriyə bilməz!

Başına gəldi iş,  
Qəlbi keçirir təşviş.

Başına gələn başmaqçı olar,  
Bunu deyibdi müdrik atalar.

Başına gəlib hava,  
Yersiz eyləyir dava.

Başına ip salıb  
Sürüyür onu.  
Anlamır nə olar  
Bu işin sonu.

Başına iş gəlibdi,  
Dərd qəlbini dəlibdi.

Başına haranın daşını salsın,  
Nə çarə eyləsin dərdi azalsın?!

Başına kül  
Niyə olmasın  
Ağildan yüngül?

Başına qılmır çarə,  
Malik deyil hünərə.

Başına təpibdi at,  
Dinə bilmir, qalib mat.

Başında ağildan nişanə yoxdur,  
Eylədiyi qələt dedikcə çoxdur.

Başında birinin hörsə də çələ,  
Düşündü etdiyi çox azdır hələ.

Başında bitibdi palid ağacı,  
Dərdinin dünyada yoxdur əlacı.

Başında gəzdirir qoyma ağılı,  
Qonumun-qonşunun oldu paxılı.

Başında qoz sindirdilər,  
Etmədilər zərrəcə ar.

Başında qaynayıq qazan,  
Səbəbini yoxdu yozan.

Başında turp əkdilər,  
Qəlbinə dağ çəkdilər.

Başından böyük danışır,  
Həm utanmir, həm qımışır.

Başından böyük qələt eylədi,  
Başlı barədə yalan söylədi.

Başından etdi,  
Peşiman getdi.

Başından əksik  
Olsa bircə tük,  
Səni sanaram  
Yalançı, hülliük.

Başından yekə  
Danışır bəlkə,  
Nahaq qan əkə.

Başını aşağı salıb iş görür,  
Nə bir qorxu görür, nə təşviş görür.

Başını bir təhər hərləyib gəzir,  
Dərd onu yandırıb, qəm onu əyir.

Başını çox yolsa da,  
Harayı getdi bada.

Başını dağlayan gərək,  
Gününə ağlayan gərək.

Başını daşa döyür,  
Özünü yersiz öyür.

Başını divara döyür,  
Nahaq onu-bunu söyür.

Başını doldurublar,  
Yaman olub səbri dar.

Başını girləyəndi,  
Belə yolu bəyəndi.

Başını duzlayıblar,  
İnanmayın ağlı var.

Başını gizlətməyə  
Kol axtarır, kol gəzir,  
Canını qurtarmağa  
Əyri-üyrü yol gəzir.

Başını itirib halı yamandı,  
Sanki kəlləsindən qalxan dumandı.

Başını qatıblar,  
Onu satıblar.

Başını lap yedilər,  
Ömrünü sürdü hədər.

Başını orda islat, gəlib qırxdır burada,  
Vaxtı bir an itirmə, gəlib yetiş imdada.

Başını piyləyiblər,  
Ağlını lap yeyiblər.

Başını sallayıb aşağı yenə,  
Üzü danlanıbdı dönəbədönə.

Ha başını sindir, ha özünü yor  
Arsız olmayacaq ayıbına kor.

Başını tez əkdilər,  
Qəlbinə dağ çəkdilər.

Başını tovlayıblar,  
Sanki buxovlayıblar.

Başını yedilər, ağılı yox oldu,  
Özünə bələsi bunun çox oldu.

Başını yuxarı qaldıra bilmir,  
Xalqa bəlli olub gözündəki tır.

Başının altına yastıq qoyublar,  
Ayağının altını oyum-oyum oyuqlar.

Başlara yağı çekəndi,  
Nahaq qanlar əkəndi.

Başlı-başınadı iş,  
Deyən yoxdur geri, hiş!

Başsız adamdı,  
Dedikcə xamdı.

## BAĞIR

Bağrı bişdi,  
Başına gələn  
Görünməz işdi.

Bağrı çatladı,  
Yoxdur imdadı.

Bağrı daşdı,  
Həddini aşdı.

Bağrı daşdır,  
Bir yekə başdır.

Bağrı əridi,  
Bir sümük,  
Bir dəridi.

Bağrı qan oldu,  
Yarican oldu.

Bağrı qan-yaş çağlayır  
Gecə-gündüz ağlayır.

Bağrı söküldü,  
Dərhal gözündən  
Qan-yaş töküldü.

Bağrı yarıldı,  
Elə bil dərd, qəm  
Ona sarıldı.

Bağrına basdı,  
Dediyi sözə  
Düz qulaq asdı.

Bağrına buz bağladı,  
Yetirəni dağladı.

Bağrını diddi,  
Dərdən başından  
Huşu da itdi.

## **BARMAQ**

Barmağı şeytanın barmağı idi,  
Yetənə ilisən dırnağı idi.

Barmağın beşi də bir ola bilməz,  
Tülükü öyünsə də şir ola bilməz.

Barmağına onu-bunu doladı,  
Nəticədə öz qanını yaladı.

Barmağını balı kəsən yalayar,  
Əzəl gündən belə adət, qayda var.

Barmağını gözə haqsız soxandı,  
Nahaq yerə yandırındı, yaxandı.

Barmağını o qatlayıb danışdı,  
Düz söylədi, işi bizə tanışdı.

Barmağını silkələdi üstümə,  
Nahaq yerə düşdü mənim qəsdimə.

Barmaqarası baxdı hər işə,  
Bu ona döndü çirkin vərdişə.

Barmaq basdı-imza atdı kağıza,  
Bir doğru söz almasa da ağızına.

Barmaq qoydu əbəs yerə hər işə,  
Yiyələndi belə çirkin vərdişə.

Barmaq soxdu gözünə,  
Baxmadı düz sözünə.

## BEYİN

Beyni boşun biridi,  
Yolu əyri yeridi.

Beyni burnundan gəldi,  
Dərdi qəlbini dəldi.

Beyni dağıldı,  
İtən ağıldı.

Beyni doldu,  
Qəzəbli oldu.

Beyni qızdı,  
Yolunu azdı.

Beyni samandı,  
Hələ yamandı.

Beynindən od qalxdı,  
Qəzəbindən karıxdı.

Beyninə batmadı,  
Məsləhətə yatmadı.

Beyninə girmədi,  
İşə fikir vermədi.

Beyninə qan sıçradı,  
Hirs olmadı imdadı.

Beyninə yeritdilər,  
Səsini kiritdilər.

Beynini apardılar,  
Bağırtı qopardılar.

Beynini doldurdular,  
Ona ot yoldurdular.

Beynini göyə sovurdular,  
Sağalmaz yara vurdular.

Beynini qarğa apardı,  
Yersiz şivən qopardı.

Beynini yedilər,  
Ağılsızdı, - dedilər.

Beynini yelə verdi,  
Zilləti elə verdi.

## BEL

Bel bağlama, heçdir, sən əbəs yerə-  
Çomağın zoruna edilən hörmət.  
Xoşdur, əldən çıxan xətaya görə  
Gözünün içində deyilən töhmət.

Bel bağlamadı,  
Eldə obada  
Rüsvaydır adı.

Belini dərd, qəm bükdü,  
Gözündən leysan tökdü.

Bəd ayaqda aqil düşmən yaxşıdır.  
Nadan dosta bel bağlayan naşıdır.

Beli dərddən büküldü,  
Gözündən yaş töküldü.

Beli qırıldı,  
Dərdə dözmədi,  
Bağrı yarıldı.

## BOĞAZ

Boğaz davası edir,  
Hansi tərəfə gedir.

Boğaza gedib keçir,  
Özünə bəd yol seçir.

Boğaza keçibdir bir kəndir kimi,  
Tapılmır bu dərdin hələ həkimi.

Boğaza yiğildi, dözə bilmədi,  
Qisası almamış dözə bilmədi.

Boğazı dərya uddu,  
Ac olanı unutdu.

Boğazı keçib ələ,  
Canında var vəlvələ.

Boğazı kəndirdən  
Onun qurtardı,  
Qurtuluşa qədər  
Şivən qopardı.

Boğazı yenə  
Kilidlənibdi,  
Gəzdiyi xamdan,  
Zirə enibdi.

Boğazına bircə əksikdir çatı,  
Bəd işdən əl çəkmir, qırıqdır zatı.

Boğazına çatı  
Salıb sürüyür,  
Ürəyini müdhiş  
Qorxu bürüyür.

Boğazına əgər keçirməsən şış,  
Olacaqdır el-obaya o təşviş.

Boğazına qurğuşun  
Deyirsən bəs tökülüb,  
Dizi, beli bükülüb.

Boğazından çıxarib,  
Birinə verdi tıkə.  
Düşündü qana bəlkə.

Boğazından yuxarı,  
Hədyan-hədyan danışır,  
Amma, utamır barı.  
Atıbdır namus-arı.

Boğazından keçmir  
Onun yediyi,  
Zəhər olub ona  
Yalan dediyi.

Boğazını cırsa da,  
Vaxtını verir bada.

Boğazını elə bil,  
İsgənəylə deşiblər.  
Hədyan sözlər danışır,  
Bunu sanır o hünər.

Boğazını qurutdu,  
Sözü qarnına uddu.

Boğazını sən gərək zorla dartıb üzəsən,  
Satqın olan adamın təpəsini əzəsən.

Boğazını yaşıladı,  
Başladı, nə başladı.

Boğazını yırtdı o yersiz çığır-bağırla,  
Qoçu kimi danışdı əl-ayaqsız fağırla.

Boğazını yırtsa da,  
Yetişmir heç kim dada.

Boğazının gen yerinə salandı,  
Hamı bilir danışdiği yalandı.

Boğazquludur,  
Belə çirkin iş  
Onun yoludur.

Boğazlara kəndir olub keçibdi,  
Xasiyyətdə kor şeytana çəkibdi.

## BOYUN

Boynu eşilib,  
Gözü deşilib.

Boynu xeyli nəzilib,  
Bəs deyincə əzilib.

Boynu yoğundu,  
Yas yerində də  
Güldü, uğundu.

Boynu yoğunluq edir,  
Hər cür çirkin iş edir.

Boynuburuq qalıbdı,  
Qəlbini dərd alıbdı.

Boynum qıldan nazikdi,  
Bir günahim varsa vur.  
Yoxdur heç bir təqsirim,  
Öz yerində dinc otur.

Boynum qıldı, hətta  
Nazikdi qıldan.  
Təqsirim varsa vur,  
Halalındı qan.

Boynumdadı boyunduruq,  
Məni edib boynu buruq.

Boynuna almır  
Çirkin işini.  
Yersiz ağardır  
Hələ dişini.

Boynuna asılıb,  
Həm də qısılıb.

Boynuna çəkib işi,  
Yaxşılıqdı vərdisi.

Boynuna götürmədi,  
Eldən ötrü bir işi,  
Yerinə yetirmədi.

Boynuna götürmür  
Görsün bir işi,  
Özünü boş yerə  
Zənn edir kişi.

Boynuna günahı qorxudan aldı,  
Dinməyib başını aşağı saldı.

Boynuna haqq qoyulub,  
Qəbul edib bunu xub.

Boynuna hansı kəs görürsə minnət,  
Yüklənən yabıya dönər nəhayət.

Boynuna həm verəndi,  
Həm də bəd iş görəndi.

Boynuna qoyulub  
Onun günahı,  
Yalvarmaqda gəzir  
Ancaq pənahı.

Boynuna qoyulub  
Yenə də minnət,  
Bilmədi nə etsin,  
Oldu xəcalət.

Boynuna minmişdi onun bir dəli,  
Düş deyə bilmirdi gözü kölgəli.

Boynuna o almadı,  
Tutduğu çırkin işi,

Söz beyninə dolmadı,  
Şirəli qaldı dişi.

Boynuna örkən dolanmır,  
Heç bir kəslə düz dolanmır.

Boynuna suçunu qoya bildilər,  
Elə hala düşdü baxıb güldülər.

Boynuna verir,  
Utanmır da bir.

Boynundan atdı işi,  
Bu oldu qəlb təşvişi.

Boynundan dilənçi torbası asıb,  
Harındır, özünü göstərir kasıb.

Boynundan torba asıb,  
Çox yerə dabən basıb.

Boynunu bükür,  
Gözdən yaş tökür.

Boynunu qaz boğazı tək uzadır,  
Yalvarsa da, aldığı düz cəzadır.

Boynunun ardına verir hər işi,  
Əyridir addımı, hər bir yerişi.

Boynunun hey verir yoğun yerinə,  
Bir düz işi yetirmədi yerinə.

Boynunun saplağı nəzilib,  
Haqqı tapdalayıb, haqqı əzilib.

Boynunun yoğun yerinə verdi,  
Bilinmir nədir qarnının dərdi.

Boynunun yoğunluğu,  
Suya verib tuluğu.

## BURUN

Burnu ovulmalıdı,  
Lənətlik olub adı.

Burnu qanamayıbdı,  
Bilir bəd iş ayıbdı.

Burnumun ucu yaman göynəyir,  
Gözlərim səni görmək istəyir.

Burnuna döydülər əkildi geri,  
Keçdi uzun müddət göynədi yeri.

Burnundan yediyi-içdiyi gəldi,  
Çünki əbəs yerə şışdi, yekəldi.

Burnundan düşüb elə bil,  
Tani onu gözünü sil.

Burnundan tüstü çıxdı,  
Hirsi evini yıxdı.

Burnundan piltə-piltə  
Gəlsin yeyib-içdiyi.  
Bir xəyanət yoludur-  
O namərdin seçdiyi.

Burnunu - bəd əməli  
Həddindən çox ovdurdu.  
Özünün yüz əngəli,  
Onu işdən qovdurdu.

Burnunu dik tutdu,  
Abrını unutdu.

Burnunu qaldırıb hədsiz yuxarı,  
Mənasız öyünüb utanmır barı.

Burnunu salladı yerə,  
Küsdü məndən əbəs yerə.

Burnunu soxur hər işə,  
Bunu edib o bir peşə.

Burnunu vaxtında əzən olmadı,  
Başına, beyninə ağıl dolmadı.

Burnunun suyu axdı,  
Nə vaxt kababa baxdı.

Burnunun ucu göynəyir,  
Kaş onu bir görəm, - deyir.

Burnunun ucundan görmür qabağı,  
Buna görə düzgün atmır ayağı.

Burunladı onu-bunu,  
Bəla oldu işin sonu.

## ÇƏNƏ

Çənə-boğaz etdilər,  
Höcətləşib getdilər.

Çənədən sazdı,  
Ağlı dayazdı.

Çənəsi boş, ağılı xam,  
Var sözü düşük adam.

Çənəsini yorandı,  
Danışığı yalandı.

## CAN

Can alanın biridi,  
Sanki qana yeridi.

Can atır işə,  
Hər vaxt, həmişə.

Can bir qəlbdə -  
İki qardaşdır,

Biri-birmnə -  
Sadiq sirdasdır.

Can-ciyərdən şirindi,  
Bunda məna dərindi.

Can çürütmişəm sənin yolunda,  
Niyə əməyimi verirsən bada?

Can deyib - can eşitmək,  
Ömürə verər rövnək.

Can deyib can eşidəndi,  
Ona görə qəlbə şəndi.

Can gəzdirəndi,  
Tabı tükəndi,  
Daha dirəndi.

Can qoymuşam yolunda,  
Amma insaf yox onda.

Can sənə qurban,  
Ey Azərbaycan.

Can yandırdı işə o,  
Bunu etdi peşə o.

Can yandırır hər işə,  
Təriflənir həmişə.

Cana doyubdu,  
Qəlbini dərd, qəm,  
Tamam oyubdu.

Cana gəldi O,  
Dərdi sildi O.

Cana gətirdi,  
Ona özünü  
Dostu yetirdi.

Cana gətiribdi qəm, kədər onu,  
Bilmir nə olacaq bu dərdin sonu.

Cana yetişdi  
Dərddən ötüşdü.

Candan düşdü lap,  
Ta bürüşdü lap.

Candan görür işi o,  
Sayılır mərd kişi o.

Candan salındı,  
Bunu gec andı.

Candərdi görür işi,  
Heç azalmır təşvişi.

Canı ağızından çıxana kimi,  
Döydülər qanı axana kimi.

Canı boğazına yiğildı daha,  
Bu onu edənə oturdu baha.

Canı-dildən çalışır,  
Hər zəhmətə alışır.

Canı it canıdır,  
Haram olan qanıdır.

Canı xirtdəyinə yiğilib tamam,  
Huşu da başından dağılıb tamam.

Canı suludur hələ,  
Xeyir verəndir elə.

Canı üzülüb gedib,  
Bunu ona dərd edib.

Canı yanın adamdır,  
İşi qanan adamdır.

Canıyanmışın biri,  
Qoymur yaşıyam dırı.

Canım sənə desin ki,  
Kamalı olsun təki...

Canım cəhənnəm,  
Təki çəkmə qəm.

Canım cənnətdə,  
Ol bu niyyətdə.

Canın dərmanıdır xoş söz özü də,  
Xoş niyyətlə baxan insan gözü də.

Canına dolduqca qor,  
Dərd gəlirdi ona zor.

Canına düşdü  
Onun üzütmə.  
Döndü sahibsiz  
Qalan yetimə.

Canına düşüb  
Yenə vic-vicə,  
Tamam bürüşüb,  
Olubdu cücə.

Canına üzütmə düşdü,  
Dərddən çətin ötüşdü.

Canına lərzə düşdü,  
Qorxusundan büzüşdü.

Canına yatdı,  
Mərama çatdı.

Canında can qalmayıb,  
Üzündə qan qalmayıb.

Canını alıb dişinə,  
Bir əlac tapmır işinə.

Canını bir təhər xilas eylədi,  
Sanki dərdi, qəmi tutub peylədi.

Canını dişinə alıb yaşadı,  
Dərdinin olmadı heç bir imdadı.

Canını dişinə tutub yaşayır,  
Dərdini əhvalı aləmə yayır.

Canını dosta eylədi fəda,  
Onun yolunda atıldı oda.

Canımı qurtardı o,  
Məqsədinə vardı o.

Canını oda yaxdı,  
Düşməni şışə taxdı.

Canını tapşırıb yumdu gözünü,  
Söyləyə bilmədi o son sözünü.

Canını təslim etdi əcələ,  
Gözündə qaldı min arzu hələ.

Canını üzdü,  
Əzaba dözdü.

Canını vətənə eylədi qurban,  
El-oba içində qazandı ad-san.

Canının yarısı gedibdi daha,  
Ümidi azalıb bu gün, sabaha.

Canla-başla xidmət edir vətənə,  
Nifrət edir, boyun əymir düşmənə.

Canlara dəyəndi ,  
Haqq işi bəyəndi.

## CİYƏR

Ağciyər özünü dördböyrək sanar,  
Düşünməz dəvədən böyük fil də var.

Ciyəri alışib od tutub yanır,  
Onun millətini qənimlər danır.

Ciyəri bir əhli-halın -  
Dərddən, qəmdən partladı,  
Bunu görən bir naqqalın -  
Gül-çiçəyi çırtladi.

Ciyəri qana döndü,  
Sözünün nuru söndü.

Ciyəri yandı,  
Dərdin əlindən  
Qəlbi odlandı.

Ciyəri yanmışın biri,  
Sözünü götürdü geri.

Ciyərindən bir mərdin  
Haqsız yerə qan axdı.  
Dərdi odsuz-ocaqsız  
Onu yandırdı-yaxdı.

Ciyərinə bir xəbis,  
Elə bil daş bağladı.  
Çirkin işlər görərək  
Həmişə sarsaqladı.

Ciyərinə dağ çəkilib,  
Kəlləsində turp əkilib.

Ciyərinə düşüb xal,  
Müsibətdir belə hal.

Ciyərinə xal düşdü,  
Dərddən çətin ötüşdü.

Ciyərinə od düşdü,  
Dərddən çətin ötüşdü.

Ciyərini dağladılar,  
Yollarını bağladılar.

Ciyərlidir, cəsurdur,  
El-obaya qürürdür.

Ciyər - öfkəsi ağzına gəldi,  
Ayaq üstə o, çətin dikəldi.

## ÇƏNƏ

Çənədən boşdur,  
Bu ona xoşdur.

Çənədən kim olsa saz,  
Ağıdan olar dayaz.

Çənəsində hey qalmayıb,  
Yenə hirsi azalmayıb.

Çənəsinin tamam çıxıb çürüyü,  
Təsirsiz olubdu bütün hay-küyü.

## DABAN

Daban döyür qapısına,  
Məhəl qoymur biri ona.

Dabanbasma gedir yolu,  
Görmür sağı, görmür solu.

Daban-dabana getdi,  
Yaxın mənzilə yetdi.

Daban-dabana ziddir,  
Sözüylə sinov gedir.

Dabanı dağlanmalıdır,  
Əməlindən el halıdır.

Dabanı yanmış it kimi qaçdırı,  
Yolda dolaşdı, ağılda çashdı.

Dabanına tüpürüb getdi,  
Öz vədəsində mənzilə yetdi.

Qaradabandı,  
Sözü yavandı.

Dabanından nallanıb,  
Düşüncəsi kallanıb.

Dabanını dağlayasan,  
Olub qapı, baca pusan.

Dabanını qaldırıb,  
İşi çəmə saldırıb.

Dabanını tüpürüb  
Düşdü yoluñ ağına.  
Boynuna yük götürüb,  
Baxmaz daşan yağına.

Dabanqırma getdilər,  
Mənzilə tez yetdilər.

## DƏRİ

Dəridən çıxır o ara vuranda,  
Darıxır bəd işdən kənar duranda.

Dərisi genəlibdi,  
Əhvalı kökəlibdi.

Dərisinə sığan deyil,  
Tanınıbdı eldə veyl.

Dərisinə sığmir, motal kimidir,  
Deyir arıqladan can həkimidir.

Dərisinə od düşübdü,  
Qorxusundan bürüşübdü.

Dərisinə saman təpilsin gərək,  
Düzələsi deyil ondakı ürək.

Dərisinə sanki təpilib saman,  
Yazığın əhvalı qarışib yaman.

Dərisini boğazından soydular,  
Çirkin əməlindən cana doydular.

Dərisini genəldibdi,  
Bəd işi peşə edibdi.

Dərisini güdəndi,  
Çıxardığı gödəndi.

Dərisini qoruyandı,  
Qorxusundan yarıcındı.

## DİL

Dil açdı gedib ona,  
Halına bəlkə yana.

Dil-ağız etdi,  
Qayıdıb getdi.

Dil-ağızsız adamdı,  
Düzlük ona ənamdı.

Dilbilməz əlinə düşüb elə bil,  
Dərdi sellənibdi, özündə deyil.

Dil-boğaza qoymur o,  
Elə yalan deyir o.

Dil çıxarıb yalvarır,  
Məqsədə belə varır.

Dil cavabı söylədi,  
İşdən halı eylədi.

Belə qayda var: -  
Əl uzun olduqca –  
Dil gödək olar.

Dilotu yeypib,  
Hədyan sözü də,  
Zənn etmir eyib.

Dil tapa bilmir,  
İşdə bir hünər  
O, yapa bilmir.

Dilxoşluq edir,  
İşi düz gedir.

O, alçaqdan əkərdi,  
Hamıya dil tökərdi.  
İndi sığmir dərisinə.  
-Nə dəyişib o əfəli?  
-Böyüklərin ətəyinə  
Çatıb əli.

Dil tapdı biri ilə,  
Bacarıb aldı ələ.

Dil tökdü, razı saldı,  
Onun könlünü aldı.

Dilavərdi o,  
Elpərvərdi o.

Dilə-dişə düşübdü,  
Nahaqdan ilişibdi.

Dilə vurmur qadağa,  
Şeşələnib qudurub.

Tərpədir min budağı,  
Bir budaqda oturub.

Dildən çox sazdı,  
Ağlı dayazdı.

Dildən-dilə düşüb adı,  
İş görməkdə o ustadı.

Dildən düşübdü daha,  
İncidiblər nahaqdan,  
Yol verməyib günaha,  
Onu tutub nahaq qan.

Dildən gələn, əldən gəlsə,  
Hərə bir xəqan olar.  
El qədrini hər kim bilsə,  
Ən kamil insan olar.

Dildən pərgardı,  
Hay-küyə basdı,  
Zəhlə apardı.

Dilə-ağıza düşübdü adı,  
Tanınır qoçaq bir el imdadı.

Dilə-disə düşdü o,  
Danlandı, bürüşdü o.

Dilə gəlib danışdı,  
Amma, yenə o çasdı.

Dili-ağzı qurumuşdu,  
Deyirdin bəs bir bihuşdu.

Dili ağızına sığmır,  
Əsla ipini yiğmır.

Dili dinc duran deyil,  
Tamam olubdu vevil.

Dili-dodağı qurudu,  
Sanma qanı durudu.

Dili dolaşdı,  
Ağlı çasdı.

Dili dönmür danışa,  
Ağzı dirənib daşa.

Dili gicişir,  
Güçü çatmayan  
İşə girişir.

Dili gödəkdir,  
Çirkin diləkdir.

Dili kəsərlidir,  
Onun qılınçdan.  
Düşmənləri qorxur  
Ondan hər zaman.

Dili kilidləndi,  
Daşa dirəndi.

Dili qısa olandı,  
Danışlığı yalandı.

Dili qurudu, susdu,  
Qorxusundan qan quşdu.

Dili ilandı,  
Sancıb çalandı.

Dili olub çox acı,  
Kəsilməkdi əlacı.

Dili topuq çalandı,  
Danışlığı yalandı.

Dili tutuldu,  
Canı qıç oldu.

Dili uzunluq edir,  
Ürək sökür, qəlb didir.

Dili yanmışın biridi,  
O nə susdu, nə kiridi.

Dili zəhərdi,  
Ancaq bilinmir,  
Qarnının dərdi.

Dilim-ağzım qurusun,  
Niyə dedim mən ona:  
Dizin-dizin sürünsün.

Dilimdən düşmür adı,  
Oydu ağızımın dadi.

Dilim, səni dilim-dilim olasan,  
Dil deyilsən, sən başıma bəlasan.

Dilimin açılıb daha çıdarı,  
Yersiz danışmaqdan utanmir barı.

Dilimin elə bil ucundadır söz,  
Qoy yadıma salım, bir az tabla, döz.

Dilində tük bitibdi,  
Yalvarmaqdan zalıma,  
Daha huşu itibdi.

Dilindən az olar asılsa dara,  
Sözlər çox qəlblərə vurubdu yara.

Dilindən çıxıb payı,  
Hay-küy edir havayı.

Dilindən kağız aldı,  
Özündən razi qaldı.

Dilindən qaçırtdı sözü,  
Zərərini gördü özü.

Dilindən qara yara -  
Çıxsın, gəl az vur ara.

Dilinə daş bağlanıbdı,  
Dinə bilmir, dağlanıbdı.

Dilinə dil atdı çağırıldı onu,  
Mənasız, boş yerə coşdurdu onu.

Dilinə dil bağlayıbdı  
Çox sinələr dağlayıbdı.

Dilinə dil bağlayır,  
Danışsa sarsaqlayır.

Dilinə dil yetirmək olmaz,  
Atlığı sözü götürmək olmaz.

Dilinə güc verib bağladı-basdı,  
Bilmədi sözünə kim qulaq asdı.

Dilinə, nə dil çatmaz,  
Nə felinə fel çatmaz.

Dilinə güc vermə, onu saxla kip,  
Hər sözün başına çalış salma ip.

Dilinə qadaq ver, onu saxla kip,  
Hər sözün başına çalış salma ip.

Dilinə nə dil  
Yetirmək olmaz.  
Nə onunla iş  
Bitirmək olmaz.

Dilinə şəkər qatır,  
Ona buna naz satır.

Dilinə, yaxşılığı etsə də gətirmədi,  
Ömrü boyu heç kimdən bir minnət götürmədi.

Dilinə yiylilik eyləyə bilmir,  
Həqiqət olanı söyləyə bilmir.

Dilinə vermir yasaq,  
Danışır sarsaq-sarsaq.

Dilinə vurmadi, heç nə yemədi,  
Amma səbəbini açıb demədi.

Dilinə yoxdur qoruq-qadağı,  
Tanınır eldə adı lağlağı.

Dilini bal eyləyir,  
Yetəni lal eyləyir.

Dilini dişinə  
Sıxıb mumladı.  
Az qala yadından  
Çıxmışdı adı.

Dilini gəmirdi, əsdi dodağı,  
Hirsindən danışdı dəlisayağı.

Dilini kəsmir özü,  
Dinəndə qızır gözü.

Dilini qarnına  
Salıb susdu o,  
Haram yediyini  
Bir gün qustu o.

Dilini qoymur farağat,  
Təpəsinə təpibdi at.

Dilini saxlayan salamat olar,  
Dili dinc durmayan udmaç, mat olar.

Dilini təpinib kəsə bildilər,  
Hədyan sözlər dedi, danışdı hədər.

Dilinin yoxdur sümüyü,  
Baş aparır hayatı-küyü.

Dillərdə dastan oldu,  
Eldə qəhrəman oldu.

Dillərdə dolaşır onun ad-sanı,  
Elinə, yurduna qaynayıq qanı.

Dillər əzbəri olub,  
Ona hörmət gətirən  
Eldə hünəri olub.

Dilli-ağızlıdı çox,  
Ömür sürür gözü tox.

Gir ürəyi dolan, gözə inanma,  
Yağlı dilə, şirin sözə inanma.

## DİRSƏK

Dırsək göstərir elə,  
Zirə enməyir hələ.

## DİŞ

Diş-dırmağı ilə, min əziyyətlə,  
Bir təhər yaşayıb tablayır hələ.

Diş qıçırdındı,  
Əfi ilandı.

Dişi batırdı,  
Güçü çatırdı.

Dişi batmır,  
Mərama çatmır.

Dişi, dilini kəsdi,  
İştahı tez tələsdi.

Dişi, dişinə tez-tez dəyirdi,  
Soyuğa dözməyib o titrəyirdi.

Dişi qana batındı,  
Vicdanını satındı.

Dişi lap kəsirdi bağarsığını,  
Saxlaya bilmirdi hirs, acığını.

Dişində qalıb şirə,  
Öyünür nahaq yerə.

Əlin düyününü dişinə salma,  
Sonra bərk ayaqda peşiman olma.

Dişini ağartdı,  
Özümü dardı.

Dişini hirsindən qıçayırdı o,  
İntiqam almağa susayırdı o.

Dişinin acısını almağa çalışırdı,  
Qisas almaqdan ötrü yanındı, alışırdı.

Dişinin dibindən gələni dedi,  
Nə sözünü uddu, nə onu yedi.

Diş qurtlamağa da bir çöpü yoxdur,  
Çox kasib olsa da gözləri toxdu.

Dişlərini ağardandı,  
Sanki əfi ilandı.

Dişlər yox ikən, dodaq var idi,  
Diş «mənəm-mənəm» söyləyir indi.

## DİZ

Diz-dizə oturdular,  
Etdilər giley-güzar.

Dizə çıxıb zibili,  
Hələ onun var dili?

Dizi bərk deyil,  
Səni satar, bil.

Dizi əsməcə tutdu,  
Özünü də unutdu.

Dizində ağ tük bitsin,  
Yüz əlliyə o yetsin.

Ev alma, qonşu al – dizinə döymə,  
Sonra cana doyub özünə söymə.

Dizini qatlamadı,  
Oldu xalqın imdadı.

Həddini aşanın dardır ürəyi,  
Dizinin üstədir onun çörəyi.

Dizinin yoxdur giri,  
Danışır iri-iri.

Dizləri əsən deyil,  
Bəxtindən küsən deyil.

Dizləri titrəyəndi,  
Qorxub yalan deyəndi.

Dizli adamdı,  
Qəlbində olan  
Vətənə namdı.

## **DIRNAQ**

Dırnaq boyda yoxdur onun hörməti,  
Taniyanlar ona edir nifrəti.

Dirnağına keçirəndi,  
Ona zəhər içirəndi.

Dırnaqarası baxındı işə,  
Malik olubdu çirkin vərdişə.

Düşdü ətlə dırnağın arasına bir tikan.  
Hər ikisi göynədi, o çəkilən vaxtacan.

## **DODAQ**

Dodağı, dili yandı,  
Nə qandırdı, na qandı.

Dodağı qaçıdı,  
Qol-qanad açdı.

Dodağı qorxudan tirədi, əsdi,  
Dillənə bilmədi səsini kəsdi.

Dodağı sallaq qaldı,  
Yersiz xəyala daldı.

Dodağını çeynədi,  
Qəzəbindən göynədi.

Dodağını gəmirdi,  
Hirsindən qəm əmirdi.

Dodağını hər bir işə büzəndi,  
Yalanın dalınca yalan düzəndi.

Dodağını qoydu dodağı üstə,  
Susub öz yerində durdu ahəstə.

Dodağını salladı,  
Zülm-zülm ağladı.

Dodağının altı yeri süpürdü,  
Üstü göyü, öz-özünə köpürdü.

Dodaq büzmək hər işə,  
Ona olub bir peşə.

Dodaqları, dərdi artdı gülmədi,  
Sevinc nədir, şadlıq nədir bilmədi.

Dodaqları heyrətindən büzüldü,  
Sanki əli yerdən - göydən üzüldü.

Dodaqları həyacandan qurudu,  
Sanmadılar onun qanı durudu.

Dodaqları qapanmışdı, susmuşdu,  
Qorxudan elə bil qan qurumuşdu.

Dodaqları qorxusundan çatladı,  
Tablamadı, dizlərini qatladı.

Dodaqları qorxusundan qapandı,  
Biləndəki danışlığı yalandı.

Dodaqları lök dodağı olmuşdu,  
Qara bulud kimi sanki dolmuşdu.

## DÖŞ

Tikan olub batma, çalış həmişə,  
Gülə dön qoy səni taxsınlar döşə.

Boş qazandan gələn küydü:  
Çox da o, döşə döydü.

Döşləşə bilir,  
Qorxub eləmir.

Döşlü adamdı,  
Ona sataşan  
Ağildan xamdır.

Döşü atlandı,  
Sanki sevincindən  
O qanadlandı.

Döşü doludur,  
Dilində olan  
Sözün boludur.

Döş-döşə gəldi,  
Güçünü bildi.

Bir xainin daşını  
O, döşünə döyərdi.  
Ondan gördü xəyanət,  
Daşın yeri göyərdi.

Döşünə yatmir,  
Ağlına batmir.

## EV

O, ara vurmaqdan dəridən çıxdı,  
Axırda özünün evini yıxdı.

## ƏL

Əl altından alındı,  
Danışdığını yalandı.

Əl atar inan,  
Saman çöpünə  
Suda boğulan.

Əl-ayağa dolaşındı,  
Yersiz yerə dalaşındı.

Əl-ayağa döşəndi,  
Boyun büküb o dindi.

Əl-ayağa düşəndi,  
Qorxusundan üşəndi.

Əl-ayağı əsəndi,  
Taleyindən küsəndi.

Əl-ayağı soyudu,  
İşi yarımcıq qoydu.

Əl-ayağı yerdən-göydən üzüldü,  
Göz yaşları leysan kimi süzüldü.

Əl-ayaq yiğışdı,  
O, gəlib çıxdı,  
Gətirmədi onun  
Həyatda baxtı.

Əlaltı olub daha,  
Batıbdı min günaha.

Əlaltdan iş görəndi,  
Şərə yalan hörəndi.

Əlbəyaxa vuruşdu,  
Qorxaq qaçıb sovuşdu.

Əlbir oldular,  
Dilbir oldular.

Yerə səpib acı tərə,  
Sonra ondan nar dərməyə  
Əl bulama nahaq yerə.

Əl bulayıb bir işə,  
Son qoydular təşvişə.

Əl çatan yer deyilsə,  
Ora yetmək istəyər  
Əgər hər kim veyilsə.

Əlçatmaz, ün yetməz işə başladı,  
Görmədi heç kimdən sonda imdadı.

Əl çəkmədi yaxasından,  
Gözlərini örtmüdü qan.

Əl çəkməz it motaldan,  
Nə qədər vursan, inan.

Əl çirkidir mal-dövlət,  
Bacarıb qazan hörmət.

Əl təksə, götürməz iki qarpızı,  
Atalar bu sözü deyib qırmızı.

Əl tutandı o,  
Mərd insandı o.

Əl üstündə gəzdirər,  
Kişidirsə O əgər.

Əl verməz bir işə girişdi biri,  
Bacara bilmədi qayıtdı geri.

Əldən ağıza qalıb,  
Buna inam azalıb.

Əldən-ayaqdan düşdü,  
İş bitmədi, büzüşdü.

Əldən istidir xeyli,  
İşdən deyil gileyli.

Əldən əli üzüldü,  
Gözündən yaş süzüldü.

Əldən qalan iş əlli il qalar,  
Bu sözü deyib müdrik atalar.

Əldən təksə, səs çıxmaz,  
Nə çox artıq, nə də az.

Ələ düşübdü,  
Lap bürüşübdü.

Ələ keçiribdi ipin ucunu,  
Çoxdan istəyirdi eyləsin bunu.

Əl-ələ qalxdı onlar,  
Aralıqda qorxu var.

Əl-əl gəzirlər,  
Tapa bilməsələr  
Yaparlar hünər.

Əl-ələ veribdilər,  
Düz tədbir görüb dülər.

Əl, əli yuyar,  
İkisi üzü.  
Öyrənsən budur  
Doğrusu düzü.

Ələ salıblar,  
Ona nahaqdan  
Zərbə çalıblar.

Əli açıq adamdı,  
Dili püstə, badamdı.

Əli açıqdı,  
Elin gözündə  
O, başa çıxdı.

Əli boş qayıdır  
Getdiyi yerdən,  
Tablaya bilməyir  
Qəmdən, qəhərdən.

Əli boşsa çıxıbdı,  
Bu dərd onu sıxıbdı.

Əli boşsa çıxandı,  
Gözlərini sıxandı.

Əli çörəyə çatdı-  
Zəhmətə əl uzatdı.

Əli dolu gəlibdi,  
Bunu rəva bilibdi.

Əli ətəyindən uzundu xeyli,  
Söküb dağıtmaqdı həmişə meyli.

Əli əyridir,  
Yamanlıq edir.

Əli gətirmir,  
Dərdi deyil bir.

Əli girən bir işdi,  
Bu ona bir yerişdi.

Əli heç qələm tutmur,  
Yenə də yazmaq umur.

Əli qalındı,  
Ağlı yalındı.

Əli qızıl kəsəndi,  
Qazandığı əhsəndi.

Əli soyuyub işdən,  
Qəlbində qopub şivən.

Əli uzunluq edir,  
İşti yağ kimi gedir.

Əli xeyirsiz,  
Həyatda qoyar  
Ancaq çirkin iz.

Əli yalındır,  
Var ona olub  
Tapılmaz andır.

Əli yandı gəzirdi,  
Tapılmırkı, bezirdi.

Əli yuxadı,  
Onun qənimi  
Qarayaxadı.

Əli yuxadır,  
Həyatdan hər vaxt  
Acılıq dadır.

Əlimi pişik yeməyib mənim,  
Dərsini alarsan, ey mənə qənim.

Əlimi üzmüşəm yaltaq olandan,  
Danışır, əl çəkmir dili yalandan.

Əlimin duzunu görübdü ancaq,  
Özünü sansa də hamidan qoçaq.

Əlimin zərbini dadmayıb hələ,  
Anlaya bilmir ki, çox getməz belə.

Əlindən bacar nə çıxsın xəta,  
Quruyub yerində nə dönmə mata.

Əlindən çıxıb xəta,  
Dərd onu qoymur yata.

Əlin düyünü dişinə salma,  
Öz vaxtında acıb əlacsız qalma.

Əlin uzundursa öz cibinə sal,  
Atalar deyibdi eşit, iibrət al.

Əlində yağı daşsa da,  
Qaçış yetişdi dada.

Əlindən el bezar oldu,  
Xalqa böyük azar oldu.

Əlindən el gəldi cana,  
Divan tutdu bir gün ona.

Əlindən gələni iki qaba çək,  
Məndən kənar gəzib yaxamdan əl çək.

Əlindən pisliklə, yamanlıq gəlir,  
Dostun da sevinci qəlbini dəlir.

Əlindən tutanı var,  
Qazanıbdı etibar.

Əlindən su da dammaz,  
Göylüydən utanmaz.

Əlindən yerə tökülməz dari,  
Xəsisdir, olub sümük azarı.

Əlinə veriblər onun bir düdük,  
Çala-çala gəzir, olubdu hüllük.

Əlini bulasa bu iş düzələr,  
Onda var fərasət, onda var hünər.

Əlini heç vurmur ağdan-qaraya,  
Yamanlıq toxumu səpir araya.

Dünyadan əlini üzmə sağ ikən,  
Bir gün doğanaqdan keçəcək örökən.

Əlini yuyub qıraqda durdu,  
Nə yalvardı nə, boynunu burdu.

Əlini, yalvarıb boğaza atdı,  
Yaxşılıq edəni axırda satdı.

Əlinin dalını o qoydu yerə,  
Buna məcbur olub batdı qan-tərə.

Əlinin dalını yerə qoyandı,  
Hamı yaxşı bilir yalan yayındı.

Əlinin görüb dadını,  
Dərd qatıbdı əhvalını.

Əlinin içini iyələməyib ki,  
Nə bilsin çomağa sürtünər keçi.

Əliuzunluq edir,  
Elin cibini didir.

İstəməsən ağır töhməti eldən,  
Onda çalış vermə ipini əldən.

Əlləri qoynunda qalib,  
Dərd onu bu hala salıb.

Əlli-ayaqlı itirər onu,  
Xəyanət edən anlamaz bunu.

Əlli ol, olma tənbəl,  
Yoxsa iş olar əngəl.

Əl mənim, ətək sənin,  
Nə deyirsən, indi din.

## GÖTÜR-QOY

Çayı tullanmamış eylə götür-qoy,  
Əvvəl dovşanı tut, sonra onu soy.

## GÖZ

Göz altında saxlandı,  
Hər addımı yoxlandı.

Göz dustağı etdilər,  
Bu istəyə yetdilər.

Göz-qas atırdı,  
Naz da satırdı.

Göz qoydu hər bir işə,  
Ayıq oldu həmişə.

Göz verib, işıq vermir,  
Qəlbi daşdı, ya dəmir.

Göz verir, işıq vermir,  
Bizdə qalmayıb səbir.

Göz vurandı yetənə,  
Yoldan keçib ötənə.

Göz yaşı tək safdır,  
Qəlbindəki insafdır.

Göz yaşına verdi qəm,  
Onu sıxdı kədər, qəm.

Göz yaşını uddu o,  
Özünü şax tutdu o,

Gözağartması verəndə ona,  
Susdu, kiridi, az qaldı yana.

Gözaltısı var,  
Cananıdı yar.

Gözaydındılığı verdilər ona,  
Sanki ölmüşdü, o, gəldi cana.

Gözdə-qulaqda oldu,  
Gözü yolaqda oldu.

Özgədə qıl seçən gözdə tir olar,  
Xəlvət yerdə pişik dönüb şir olar.

Gözdağı verdi,  
Selləndi dərdi.

Gözdən düşdü – çirkin bir iş bitirdi,  
El-obada hörmətinə itirdi.

Gözdən olubdu daha,  
Ona qan-yaş tökməyi  
Yaman oturdu baha.

Gözdən o salındı, hörmətdən düşdü,  
Həyatda ayağı tez-tez sürüşdü.

Gözdən pərdə asandı,  
Nə qandı, nə usandı.

Gözdən tükü çekəndi,  
Nahaq qanlar əkəndi.

Gözdən tükü də qapır,  
Hər gün talayır, çapır.

Gözdən yoxa çıxdı, görən olmadı,  
Heç ondan bir xəbər verən olmadı.

Gözə dəymir o,  
Dərd, qəm əmir o.

Yaxşı tanı ipi qırıq olanı,  
Gen günündə gəlib gözə girəcək.  
Dərisi genəlsə, yoxdur yalanı,  
Dar gündə gözünə kül üfürəcək.

Gözə girəndi,  
Dedikcə çoxdu  
Kələyi, fəndi.

Gözə hər vaxt inanma,  
Sözə hər vaxt inanma.

Gözə soxur özünü,  
Sırtıq edir üzünü.

Gözə şirin gələndi,  
İşini düz biləndi.

Gözəyarı ölçəndi,  
Belə ölçüb-biçəndi.

Göz-gözü görmür,  
Eniş-yoxusu,  
Həm düzü görmür.

Göz-qulaq oldu,  
Bildi birinin  
Seçdiyi koldu.

Gözləri acın biri  
Balı havadan içir.

Gözləri axır,  
Köndələn baxır.

Gözləri bənzədi dana gözünə,  
İnanmadı heç kəs onun sözünə.

Gözləri bərələ-bərələ qaldı,  
Həyacan keçirdi, huşu azaldı.

Gözləri böyüdü dana gözü tək,  
Qorxaq olduğuna eyləmədik şəkk.

Gözləri dönmüşdü qan çanağına  
Təsir eyləyirdi bir öyündə ona.

Gözləri fərəhdən işığa gəldi,  
Ağ günə qovuşdu, qəddi dikəldi.

Gözləri elə bil qıçılcım saçır,  
Ona baxan hürküb kənara qaçıır.

Gözləri qan ağladı,  
Dərd qəlbini dağladı.

Gözləri qızanda, arsız insani  
Kənar etdi, tökər nahaqdan qanı.

Gözləri qorxudan alacalandı,  
Hamının gözündə balacalandı.

Gözləri qorxudan sanki dörd oldu,  
Bircə an keçməmiş saraldı-soldu.

Gözləri mərcandı,  
Gözəl candı.

Gözlərini dikdi yerə,  
Danlayanda onu hərə.

Gözlərinə dəm verib gecə-gündüz ağladı,  
Dərdi artdı, başına yaziq qara bağladı.

Gözlərinə köçüb duman,  
Onun halı olub yaman.

Gözlərini dikib yerə,  
Güvənirdi hər an şərə.

Gözlərini döyür indi,  
Ürəyinin dərdi mindi.

Gözlərini örtübüdü qan,  
Əməlini azıb yaman.

Gözlərinin qarasını sıxırdı,  
Dərdi onu yandırırdı-yaxırdı.

Gözücü baxır hər işə,  
Yamanlığı edib peşə.

Gözü acın biridi,  
Yalan sözü yeridir.

Gözü açıq olandı,  
Dost qeydinə qalandı.

Gözü ayağının altını seçmir,  
Mənim beləsindən gözüm su içmir.

Gözü ayağının altını seçmir,  
Nadanlıq eyləyir, düz ölçüb-biçmir.

Gözü çıxdı kəlləsinə,  
Qorxub qaçıdı sinə-sinə.

Gözü çıxıb çanağından,  
Tablamır el qınağından.

Gözü dağınlıqdı çox,  
Batmalıdı ona ox.

Gözü düşdü birinə,  
Döndü baldan şirinə.

Gözü gəzirdi,  
Görə bilməyib  
Candan bezirdi.

Gözü götürməzdən çalış kənar gəz,  
Elin şadlığını gözü götürməz.

Gözü kəlləsinə çıxdı qorxudan,  
Sanki bəbəyindən süzüldü al qan.

Gözü kordu deyə gündüz inləyir,  
Qaranlıq gecədə camış gönləyir.

Gözü qıçıq olubdu,  
Qəlbinə dərd dolubdu.

Gözü tək de elin tərəzi hanı,  
Həm yaxşını çəksin, həm də yamanı.

Gözü yeri görmür ağlı azanda,  
Bilmir özü düşər quyu qazanda.

Gözükölgəli olma,  
Nə da saralıb solma.

Gözüm bir bədzatdan su içmir,  
Gözü ayağının altını seçmir.

Gözüm üstə yerin var,  
Səndə gördüm etibar.

Gözümdən itilib yaxamdan əl çək,  
Əlindən gələni iki qaba çək.

Gözümün, gözlədim  
Saraldı kökü,

Məndən əl çəkmədi  
Dərd-qəmin yükü.

Gözündə görmür tiri,  
Özgə gözdə qıl seçir.

Gözündən güləndi o,  
Sevinclə bələndi o.

Gözünə dar gündə kül üfürəcək,  
Yaxşı tanı ipi-qırıq olanı.

Gözünə hər kimin çəkilib pərdə,  
Çarə tapa bilmir düşdüyü dərdə.

Gözünə yediyi-içdiyi durdu,  
Harama dadandı, tamam qudurdu.

Gözünün baxmadı quyruğu ilə,  
Haram mal öündə dönsə də selə,  
Gözlədi, gözlədi, axırda kəsdi.

Gözünün bir idi ağrı-qarası,  
Şər oduna düşdü çiyər-parası.

Gözünün el üçün əridi yağı,  
Axırda qəlbinə çəkdilər dağı.

Gözünün leysanı tamam qurudu,  
Ağladı-ağladı özünü yordu.

Gözünün ucuya işlərə baxır,  
Əməli çoxunu yandırıb-yaxır.

## HARAY

Dostun varsa onu dar gündə sına,  
Yaman dost əkilib gəlməz yaxına.

Yaxşı dostun daşsa əlində yağı  
Çatar harayına işin bəd çağrı.

## XASIYYƏT

Aqıl hər tərəfə su kimi axmaz,  
Seçib doğru yolu – onu edər qət.  
Çalsalar, ağına-bozuna baxmaz –  
Oynar hər havaya yüngül xasiyyət.

## XİRTDƏK

Atalar düz demiş «xain ağarmaz»,  
Qəlbdən qara olan, cənəsindən saz.  
Xirtdəkdən yuxarı danışar sözü,  
Elin sevincini götürməz gözü.

Xirtdəyə yiğilib dərdin əlindən,  
Ötüb keçə bilmir qəmin selindən.

Xirtdəyindən keçmir yeyib-içdiyi.  
Düz gəlmir həmişə ölçüb-biçdiyi.

Xirtdəyinə qədər düşübdü borca,  
Qaçmağa nə qapı, nə qalıb baca.

Xirtdəyinə qədər işlə məşğuldür,  
Xalqına sadıqdir, xalqına quldur.

## İP

İstəməsən ağır töhməti eldən,  
Onda çalış vermə ipini eldən.

## İÇ

Soğan yemisənmi? Deyirsən: xeyir!  
Onda nə səbəbə için göynəyir?

## KİRPIK

Kirpik kipriyə varmayıb,  
Nə yatıb, nə oturmayıb.

Kirpiyi peykandı,  
Dili tikandı.

Kirpiyini ox eylədi,  
Atıb oxu ov eylədi.

Kirpiyini etdi nizə,  
Bilə-bilə sancdı bizə.

Kirpiyiylə od götürüb yaşadı,  
Dərdi, qəmi onun qoşa-qoşadı.

## KƏLLƏ

Kəllə sindirib,  
Sandı qələbə yapıb.

Kəllə-mayallaq aşdı,  
İşi birdən dolaşdı.

Kəlləli bir adamdır,  
Dili püstə, badamdır.

Kəlləsi boşdur,  
Bu ona xoşdur.

Kəlləsinə girmədi,  
Gözə fikir vermədi.

Kəlləsiylə danışır,  
Danışdıqca qızışır.

## KÖP

Kim çox şışib, ona dəyməyib törpü,  
Geci-tezi bir gün yatacaq köpü.

Boş tərifdən lovğa həmişə şışər.  
Köpü alınanda həddinə düşər.

## KÜRK

Yolsuzun kürkünə düşəndə birə,  
Öz-özünə dönüb qayıdar zirə.

## QABIRĞA

Qabırğası qalındı,  
Ağıldan da yalındı.

Qabırğasına verdi,  
Çəkmədi bir el dərdi.

## QAN

Qan aňlatdı yetənə,  
Bəd iş gördü o yenə.

Qan ağlayır gözləri,  
Tapıb çalır sözləri.

Qan axar su yerinə,  
Fürsət versən düşmənə.

Qanbaǵır olub tamam,  
Qorxub əsir o müdam.

Qan bahası verdilər,  
Düzgün tədbir gördülər.

Qan bahasına  
Qazanıb adı.  
Hər vaxt elinin  
Olub imdadı.

Qan barışdırar,  
Kimdə ağıl var.

Qan çanağıdır,  
Xalqa yağıdır.

Qan içəndilər,  
Yaman gündədir.

Qan içənin biridir,  
Bəd işini yeridir.

Qan qaralandı,  
Qeyrəti dandı.

Qan içəndi o,  
İşİ səhv ölçüb,  
Çəp biçəndi o.

Qanı halaldır,  
Suçuna laldır.

Qan ocağıdır,  
Çatmayan onun  
Qanacağıdır.

Qan ocağıdır o,  
Qəlblərin dağıdır o.

Qan sıçradı beyninə,  
Qəzəbləndi o yenə.

Qan su yerinə,  
Axırdı yenə.

Qan su yerinə,  
Axırdı yenə.

Qan tərə batdı,  
Zəhməti sevdı,  
Mərama çatdı.

Qan tutubdu gözünü,  
Heç anlamır özünü.

Qan uddurur yetənə,  
Bil bəladır vətənə.

Qan vurubdu beyninə,  
Dinc oturmur o yenə.

Qan yatırındı,  
Ağıl insındı.

Qana hərisdi,  
Vəhşidən pisdi.

Qana onu saldılar,  
Haqsız qisas aldılar.

Qana susadı biri,  
Özü qalmadı diri.

Qana susayandı o,  
Bir qəddar insındı o.

Qana yeriyor,  
Çətin kiriyor.

Qanı barışdırındı,  
Mürdik, aqıl insındı.

Qanı dönüb it qanına,  
Qəlbi qalıb yana-yana.

Qanı halaldır,  
Suçuna laldır.

Qanı qaçıb üzündən,  
Yaş szüzülür gözündən.

Qanı, qanla yumazlar-  
Ataların sözü var.

Qanı qaradır,  
Qəlbi yaradır.

Qanı qaralıb,  
Səbri daralıb.

Qanı qaynayındı,  
Gözəl insındı.

Qanı soyuqdu,  
Sanki oyuqdu.

Qanı vurub başına,  
Sakitləşməz, ha qına.

Qanı yumazlar  
Əsla qan ilə.

Qaydanı qoyub  
Atalar belə.

Qanına bülünübdü,  
Haqsız oda yanibdı.

Qanına it qanı sanki calandı,  
Bilmədi ki, deyilənlər yalındı.

Qanını qoyubdu iki qaşığa,  
Dözmür haqsızlığa, düyünə-dağa.

Qanının arasına  
Girə bildi birisi.  
Yenə atılıb düşdü  
Nahaq qanın hərisi.

Qanlı-bıçaqdı onlar,  
Aralıqda qorxu var.

İsti-qanlıdır,  
Adlı-sanlıdır.

Qansız adamdı,  
Ağıldan xamdı.

Qan-yaş töküb ağladı,  
Dərd qəlbini dağladı.

## **QARA QƏPİYƏ SATMAQ**

Namərd öz yükünü yiğsa təpəyə,  
Dostunu satacaq qara qəpiyə.

### **QAŞ**

Qaş-göz edəndi,  
Sinov gedəndi.

Qaş-göz oynadan,  
Vəfasız olur  
Sən buna inan.

Qaş-qabağını  
Sallayandı o.  
Düz işi tersə  
Anlayandı o.

Qaş-qabağını  
Tez-tez tökəndi,  
Hədyan danışib  
Zəhlə tökəndi.

Qaş qayıran yerdə  
Çıxartdı gözü.  
Bəlasını çəkdi  
Axırda özü.

Qaş-qabağı yer süpürür,  
Bəxtinə də o tüpürür.

Qaşı cəlladdı,  
İnsafa yatdı.

Qaşı düzəldəndə, gözünü tökdü,  
Vecinə almadı, əhvalı kökdü.

Qaşı xəncərdi,  
Kəsməkdi dərdi.

Qaşı qar aldı,  
Səbri daraldı.

Qələm qaşı var,  
Uca başı var.

Qaşını çatdı,  
Zənn etdim oxdu,  
Sinəmə atdı.

Qaşını çatır,  
Yersiz naz satır.

Qaşları çatal,  
Məni etdi lal.

Qaşları çatma,  
Bizə naz satma.

Qaşları qara,  
Salıbdı çoxdan  
Məni azara.

Qaşları yaydı,  
Ovçuya taydı.

Qaşları yaydı,  
Kirpiyi oxdu.  
Əyri baxana,  
Qorxusu çoxdu.

## QƏLB

Qəlbdən qara olan, çənəsindən saz,  
Atalar düz deyib xain ağarmaz.  
Xirtdəkdən yuxarı danışar sözü,  
Elin sevincini götürməz gözü.

Qəlbi dedikcə dardı,  
Üzündən yoxa çıxan  
Bir həyadı, bir ardı.

Qəlbi həm daşdı,  
Həm yekəbaşdı.

Qəlbi kövrəkdi,  
Təmiz ürəkdi.

Qəlbi qaradı,  
Dərddi, yaradı.

Qəlbi qara olandı,  
Danışdığını yalandı.

Qəlbi tikməyə yoxsa hünərin,  
Qırıb eyləmə dərdini dərin.

Qəlbiaçıq-dostun aşını yeyər,  
Qəlbinqara – dostun başını yeyər.

Qəlbində baş qaldırır  
Şirin-şirin arzular.  
Sevilir el-obada,  
Ona çoxdur etibar.

Qəlbində dərd yuva salıb,  
Əlacı Allaha qalıb.

Qəlbində tufan qopubdu,  
Ürəyinə qəm hopubdu.

Qəlbinə buz bağlayıbdı,  
Çox ciyərlər dağlayıbdı.

Qəlbinə söz tez toxunur,  
Üzündən dərd, qəm oxunur.

Qəlbini qırıbdılar,  
Bağrını yarıbdılar.

Qəlbini sindırıblar,  
Od vurub yandırıblar.

Qəlblərə dəyəndi o,  
Düz işi əyəndi o.

Qəlbi coşındı,  
Şer qoşındı.

## QOL

Qol-qanad açdı,  
Dağı şad aşdı.

Qol-qanad verdi,  
Azaltdı dərdi.

Qol-qanadın sindirdılar,  
Atasını yandırdılar.

Qol-qanadını  
Qırıblar tamam.  
Gündüzü olub  
Qaranlıq axşam.

Qol atır süzür,  
Balıqtək üzür.

Qolu burmadı,  
Sakit durmadı.

Qolu zorludur,  
Gözü torludur.

Qolundan tutdu  
O yıxılanın,  
Bu iş artırdı  
Onun ad-sanın.

Qolunu çırmayıb girişib işə,  
Zəhməti özünə eyləyib peşə.

Qolları boşaldı,  
İşindən qaldı.

Qolları qoynunda qalıb,  
Qəlbində dərd yuva salıb.

Qurusun qolun,  
Yorulsun yolun.

Qoltuğu şişdi,  
Yersiz irişdi.

Qoltuqlarda yaşayır,  
Üzü töhmət daşıyır.

Qolunu çırmayıb girişib işə,  
Zəhməti özünə eyləyib peşə.

Qoynunda qalıbdı əli,  
Az qalır ki, olsun dəli.

## QOLTUQ

Qoltuğu şişir,  
Yetənə baxıb,  
Gülüb irişir.

Qoltuğuna verdilər,  
Ona-buna sataşdı.  
Qızdı, həddini aşdı,  
Vurub yerə sərdilər.

Qoltuğunda baş gizlədər,  
Ürəyində daş gizlədər.

Qoltuğunun altda qoyulur qarpız,  
Şişir, lovğalanır həyasız, arsız.

Qoltuqaltı olubdu,  
Saralıbdı solubdu.

Qoltuqda yaşamaq zülmdür, zülüm,  
Pozulmaz qanundur canlıya ölüm.

Qoltuqlar altında başı olanlar,  
Danışar quyuqlu, dümağ yalanlar.

## QOYNU

Qoynu gülüstandı,  
Gözəl insandı.

Qoynuna alıb yarı,  
Olubdu qəlb vüqarı.

Qoynuna girib,  
Bağdan nar dərib.

Qoynunda nar bəsləyir,  
Müştərini səsləyir.

## QARIN

Qarın başdan aşağıdır,  
Qarinqulu boş lağıdır.

Qarın bəladır başa,  
Çalış tamahsız yaşa.

Qarına şivən, ağıza dad,  
Belə günü eylədi yad.

Qarına şivən, ağıza dad,  
Belə günü eylədi yad.

Qarınaltı etmə özünü bəsdir!  
Hədyanlar danışan dilini kəsdir.

Qarinquludur,  
Dəryanı udur.

Qarinquludur,  
Sanma həyalı,  
Üzü suludur.

Qarını qardaşdan artıq biləndi,  
Gedib orda-burda gəzdi, süləndi.

Qarnı qurtludur,  
Lal axan sudur.

Qarnı sancır həmişə,  
Pisliyi seçib peşə.

Qarnı toxdur, gözü ac,  
Bəbəyini oymaqdır,  
Ondan ötrü düz əlac.

Qarnım üçün demirəm,  
Qədrim üçün deyirəm.  
Səhv edib belə sanma  
Qulağımın dalına  
Çörəyimi yeyirəm.

Qarnına hıqqıltı dolub,  
Qəzəbindən rəngi solub.

Qarnına qızmar şış taxsan da azdı,  
Xalqı yaddan çıxdı, əməli azdı.

Qarnına paxılın sancılar doldu,  
Nə vaxt qonşusunun qəlbi şad oldu.

Qarnında elə bil ilanlar yatır,  
Ara qarışdırır, aranı qatır.

Qarnında zəhərli ilanlar yatır,  
Gedib kola girib kürəkdən atır.

Qarnında yeddi tülkü,  
Sanki baş-başa yatır.  
Tez-tez qabarır tükü,  
Yetənə ağız atır.

Qarnını döndərib iri motala,  
Həmişə cəhd edir əlaltdan ala.

Qarnını qardaşdan  
İrəli sanan  
Azı, ən azı  
Nadandır, nadan.

Qarnını qoyubdu  
Sanki islağa,  
Doymaq bilməyir  
Dönsə də dağa.

Qarnını otarındı,  
İnsan deyil, heyvандı.

Ər kişi minnətli çörəkdən bezər,  
Xər kişi qarnını otarıb gəzər.

Qarnını şisirdib örökən dolanmır,  
El-obayla yola getmir, dolanmır.

Qarnının ağrısı nəsə açıq de,  
Hər gün az çeynəyib ətimizi ye.

Qarnının ağrısı  
Nədir bilinmir.  
Beynindən yamanlıq  
Etmək silinmir.

Qarnının altını bilmək çətindir,  
Heç nə anlamazsan, ha onu dindir.

Qarnının bilinməz heç nədir qurdu,  
Yalandan çoxunun üzünə durdu.

Qarnının çox dərdi var,  
Qəlbi bağlayıb qübar.

## QULAQ

Qulağı çaldı,  
Xəyala daldı.

Qulağı cingildədi,  
Bildi olan iş nədi.

Qulağı dincəldi,  
Kefi kökəldi.

Qulağı fil qulağı,  
Xatırladır ulağı.

Qulağı hər sözə isinişibdi,  
Yandıran hər közə isinişibdi.

Qulağı ləlik oldu,  
Sonra başını yoldu.

Qulağı oldu qabar,  
Eşitdikcə yalanlar.

Qulağı, yerində var,  
Qayanı da sanma kar.

Qulağın qoy ayrı yerdə olmasın,  
Sözünə əməl et, rəngin solmasın.

Qulağına dərhal pambıq tıxanır,  
Düz söz eşidəndə alışır-yanır.

Qulağına gəlib çatdı,  
Əhvalına xəbər qatdı.

Qulağına girdi söz,  
Hər bir işə qoydu göz.

Qulağına girmədi,  
Sözə fikir vermədi.

Qulağına girmir heç bir doğru söz,  
Di gəl beləsinin rəftarına döz?!

Qulağına inanmadı,  
Deyiləni düz sanmadı.

Qulağına kimi tamam qızardı,  
Möhkəm danladılar, günahı vardi.

Qulağına qara zurna çalındı,  
Yenə də qanmadı, gönü qalındı.

Qulağına sanki pambıq tıxayıb,  
Eşitmır düz sözü, lap sarsaqlayıb.

Qulağına yetişdi,  
Bildi olan nə işdi.

Qulağını doldurdular,  
Özünə ot yoldurdular.

Qulağında qalmadı,  
Öyündə vecə almadı.

Qulağını eşəsən,  
Satqın olan adamın  
Gözlərini deşəsən.

Qulağını şəklədi o,  
Çirkin niyyət bəslədi o.

Qulağını şəşələyir,  
Ayağı yer eşələyir.

Qulağını yaxşı aç,  
Bəd işlərdən kənar qaç.

Qulağının görə bilsə dalını,  
Yaxşı görər o, özünün halını.

Qulağıyla tay götürür,  
Yarısını pay götürür.

Qulaq asdı sözünə,  
Xeyri oldu özünə.

Qulaqardına vurdu,  
Üstəlik kələk qurdu.

Qulaqardına düz sözü vurdu,  
Dümağ yalanın üstündə durdu.

Qulaqburması verdi,  
Xeyli azaldı dərdi.

Qulaq vermədi düz olan sözə,  
Cəhd etdi pərdə çəkdirsin gözə.

Qulaq yoldaşı oldu,  
Qəlbinə sevinc doldu.

Qulaq yoldaşı yoxdur,  
Dərdi çoxdan da çoxdur.

Qulaqları buruldu,  
Ona divan quruldu.

Qulaqları cingildədi,  
Bildi gələn bəla nədi.

Qulaqları dari dəlir,  
Çoxu onu lal-kar bilir.

Qulaqları dəng edəndi,  
Boş söz dalınca gedəndi.

## QOLTUQ

Başı qoltuq görsə buna yoxdur şəkk,  
Dikbaş qulağıyla tay götürəcək.

## **QULP**

Baxışları dağı dəlsə dəancaq,  
Hər sözün başına bir qulp qoyacaq.

## **QUYRUQ**

Quyruğa düşüb,  
Canı bürüşüb.

Quyruğu buladı bir nalı xırda,  
Qapı arasında qaldı axırda.

Quyruğu dünyanın uzundur, bəli,  
Xalqa gülən bir gün olur gülməli.

Quyruğu göründü bir gün xoruzun,  
Satqının ifşası çəkmədi uzun.

Xoruzun quyruğu dəyəndə gözə,  
Satqın sarısını udub, fal qurar.  
Gördü ki, buzovu çıxacaq üzə,  
Yerini isitməz, baş-ayaq vurar.

Quyruğu keçməsə satqının ələ,  
Çox su götürəcək bu xamir hələ.

Baş tutmadı onun qurduğu qurğu,  
Qapı arasında qaldı quyruğu.

Quyruğunun altına iti tikan qoydular,  
Ürəyini bununla oyum-oyum oydular.

Quyruğundan basdilar,  
Sanki dardan asdilar.

Quyruğundan damır qan,  
Onu sanırlar heyvan.

Quyruğundan hələ yoxdur xəbəri,  
Kəsibdilər, osa qoruyur dəri.

Quyruq buladı,  
Meydan suladı.

Yaltağa adətdir quyruq bulamaq,  
Ara qızışdırıb, meydan sulamaq.

Quyruq bulamaqla soxulur gözə,  
Malikdir ən azı mindən çox üzə.

Quyruqda sürünenəndi,  
Töhmətlə bürünəndi.

## NƏFƏS

Nəfəs dərməyə də imkanı yoxdur,  
İş başından aşır, cəfası çoxdur.

Nəfəsi ağır mömin seyiddi,  
Çoxlu xəstənin dadına yetdi.

Nəfəsi daralırdı,  
Rəng-ruhu saralırdı.

Nəfəsi gedib-gəlir,  
Yatıbdı o, dincəlir.

Nəfəsi gedib-gəlmədi daha,  
Hamı başladı fəryada, aha.

Nəfəsi genəldi,  
Özünə gəldi.

Nəfəsi kəsilincə bir yazıçı döydülər,  
Yenə də əl çəkməyib hey haqsız söylədilər.

Nəfəsi kəsilməmiş,  
Çalış yox olsun təşviş.

Nəfəsi qaraldı, sinəsi yandı,  
Dincini almağa yolda dayandı.

Nəfəsin xalqının üstündə olsun,  
Qoyma düşmən onun qəsdində olsun.

Nəfəsini dərdi,dincəldi xeyli,  
Yenə yeriməyə yarandı meyli.

## OVUC

Ovcuna dünyanın yiğsa malını,  
Xəsisin qırışiq qalar alını.

Ovcuna müdürin yalanlar qoyur,  
Yaltaq yah içib elə ki, doyur.

Ovcundan, xəsisin tökülməz dari,  
Həddini aşşa da dövləti, varı.

Ovcunu ağızının üstünə qoymur,  
Utanmir, dediyi yalandan doymur.

Ovcunun elə bil içindədir lap,  
Tutasıyam, demə qaçan ovu lap.

Ovcunun içini iyiləməmişəm,  
Bilmirəm kim-kimə olubdur həmdəm.

Ovuc-ovuc alır misqal verəndə,  
Doldurmaq istəyir çuval görəndə.

Ovuc-ovuc paylayır,  
Çuval-çuval taylayır.

Özgənin sözünü ovcuna qoyan,  
Ağzıyrıtlıq satar səni də, inan!

## ÖMÜR

Zəhmətlə ad qazan varsa cürətin,  
Ömrü gödək olar ucuz şöhrətin.

## ÖLÇ-BİÇ

Yüz ölç, bir dəfə biç - belədi qayda:  
Ox yayından çıxdı – çətin qayıda.

## ÖZ

Özündən sökəndən bir az kənar gəz,  
Örkənin üstünə dari sərilməz.

## PAXIR

Qurma, yoxdur badalağın axırı,  
Kim nə etsə açılacaq paxırı.

## SAQQAL

Saqqla yoxdur, ötmür söz,  
Oğulsansa buna döz.

Saqqalın elə hey altından keçdi,  
O bunu özünə doğru yol seçdi.

Saqqalına hərə soğan doğrayıb,  
O, bunu özünə saymayıb ayıb.

Saqqalını dəyirmando ağardıb,  
Acını, şirini həyatda dadıb.

Saqqalını verib ələ,  
Sovrulubdu ağlı yelə.

## SƏS

Səs daşdan çıxsa da ondan çıxmadi,  
Bildiyini etdi, sözə baxmadı.

Səs saldı hər tərəfə,  
Başladı boş tərifə.

Səsinə səs verdilər,  
Bunu rəva gördülər.

Səsini aldı başına,  
Gəlmədi elin xoşuna.

Səsini aldılar,  
Zindana saldılar.

Səsini, bağırdı başına saldı,  
Eşidənlər ondan narazı qaldı.

Səsini kəsdilər arsız dinəndə,  
Ağzına vurdular karsız dinəndə.

Səsini kəsdilər tez,  
İpəyə deyəndə bez.

Səsini saldı qarnına,  
Dərs verdilər o harına.

Səsinin yoğun yerinə verdi,  
Nadanlığını açıb göstərdi.

## SÖZ

Söz boşdursa dəyərsizdi,  
Mənasızdır, kəsərsizdir.

Söz dağarcığı,  
Dilinə yiğar  
Yalandan tiği.

Söz də axıb süzülər,  
Sözə dodaq bütülər.

Söz də qəribliyə salına bilər,  
Ucuz söz də satın alına bilər.

Söz incəlib üzülər,  
Qalınlaşib nəzilər.

Söz var ata mindirir,  
Söz var atdan endirir.

Söz var səmum əsdırər,  
Söz var ömür kəsdirər.

Sözdə varsa əgər quyruqlu yalan,  
Yoxdur onun kimi zəhərli ilan.

Sözə ütü çəkəndi,  
Hədsiz zəhlə tökəndi.

Sözə tumar çəkən var,  
Sözlə zəhlə tökən var.

Sözə yatıb yovuşan var,  
Yasti-yasti danışan var.

Sözlə göynəyən də var,  
Sözü çeynəyən də var.

Sözlərin olmasa qoruq-qaytağı,  
Ağzına gələni deyər lağlağı.

Sözlü adamdı,  
Ağıldan xamdı.

Sözü boşdu, edib bir ala bayraq.  
Tapılmaz birlinə inananancaq.

Sözü çox ağırdır götürmək olmaz,  
Acı dilinə dil yetirmək olmaz.

Sözü çüründən də var,  
Sözü əridən də var.

Sözü ələmək olar,  
Sözlə bələmək olar.

Sözü qorxusundan qarnına saldı,  
Güman eylədilər eşitmır laldı.

Sözü qoyma haçalana,  
Calaq olar ağ yalana.

Sözü sırga eyləyib qulağa hər an,  
Həyatda üstündür ağıl, ağıldan.

Sözü ucuz olan dələduz insan,  
Elə bil boyuna biçilib yalan.

Sözü yersiz söylədi,  
Uzunçuluq eylədi.

Sözün haçası da var,  
Ən turş alçası da var.

Sözün kütü də çoxdur,  
Sözün lütü də çoxdur.

Sözün nə baltası, nə xəncəri var,  
Ancaq onlardan da çox kəsəri var.

Sözün ölçüsü də, biçisi də var,  
Yüngüllüyü, ağır çekisi də var.

Sözün tutarlısı, səlisi də var,  
Sözün inci kimi xalisi də var.

Sözün yağlısı da, yavanı da var,  
Ürəkdə ağızı bağlısı da var.

Sözünə nə qədər qatsa da şəkər,  
Kop qəpiyə dəyməz yalansa əgər.

Sözünə vurmadı vaxtında cilov,  
Keçdi boğazına axırda tilov.

Sözünü biləndə yalandı, yalan,  
Dedilər belində əksikdir palan.

Sözünü göyərdər,  
Qorxmaz, igid ər.

Sözünü yeridən var,  
Sözünü əridən var.

Sözünün başına çalış salma ip,  
Bacarıb ağızını hər vaxt saxla kip.

Sözünün sən üstə dur,  
Əsil kişilik budur.

Sözünün üstündə duranlar da var,  
Sözü sindıranlar, qıranlar da var.

## SÜMÜK

Sümük ağrısıdır obaya, elə,  
Çırkin əməlindən əl çəkmir hələ.

Sümük azarı oldu,  
Abrı, nə arı oldu.

Sümük də gəmirəndi,  
Zəvzəyəndi, hürəndi.

Sümük qohumudur mənimlə biri,  
Səsini kəsmədi desəm də kiri.

Sümükləri çıxıbdı,  
Dərd-qəm onu sıxıbdı.

Sümükləri səksəndi,  
Birdən-birə dixsindi.

Sümüyə bıçaq çatdı,  
Zopaya da əl atdı.

Sümüyə işlədi elə bil şaxta,  
Hava buza döndü soyuq otaqda.

Sümüyü calanıb it sümüyünə,  
Bir inanan yoxdur onun küyünə.

Sümüyü sanki quruyub tamam,  
Elə bil ki, olub əriyən bir şam.

Sümüyü şıqqıldıdıcı,  
Yerində niqqıldıdıcı.

Sümüyünə düşdü hava,  
Oynamağa etdi dava.

Sümüyünə düşdü oyun,  
Çalğıçının tutdu toyun.

Sümüyündə su oynayır,  
Özünü bir bədbəxt sayır.

Sümüyünü de qızdırın necə,  
Çöldə qalıbsa şaxtalı gecə.

Sür-sümüyü qalıbdı,  
Dərd bu hala salıbdı.

## TƏLƏ

Çalışdı özgəni salsın cələyə,  
Axırda o, özü düşdü tələyə.

## TÜK

Tük qədər işində qüsuru yoxdur,  
Di gəl ki, həyatda bədxahı çoxdur.

Tük üzü içəridədir,  
Görəsən qarnının  
Bəs dərdi nədir?

Tükdən asılı qalib,  
İnamı çox azalıb.

Tükləri biz-biz oldu,  
Rəngi saralıb-soldu.

Tükü durulub  
İşi olub xub.

Tükü tükdən seçəndi,  
Düzgün ölçüb-biçəndi.

Tükün üstündə qalib,  
Ümidi lap azalıb.

## ÜRƏK

Ürəkdə varsa qara bir ləkə,  
İnanma, onu sel yuya bəlkə.

Ürək-dirək verəndi,  
Gözəl tədbir görəndi.

Ürək-göbəyi düşdü,  
Qorxu çətin ötüşdü.

İş görməzdən əvvəl ürəklərə qon,  
Unutma, gen olar məsləhətli don.

Ürək qızdırmaq olar,  
Onda çoxdur etibar.

Ürəksiz bir adamdır,  
Çox gərəksiz adamdır.

Ürəyə çox yatındı,  
Əməli düz insandı.

Ürəyə xof salındı,  
Şəkk-şübhədən kalandı.

Ürəyi açılmadı,  
Zülmətin üstünə  
Bir şəfəq saçılmadı.

Ürəyi ağızına gəldi qorxudan,  
Bir xəyanət oldu qorxudan.

Ürəyi alovlandı,  
Güçünə çox inandı.

Ürəyi atlandı,  
Qəlbi şadlandı.

Ürəyi buza döndü,  
Odu-alovu söndü.

Ürəyi bəlaya gətirmədi tab,  
Kədərə qərq oldu, çəkdi iztirab.

Ürəyi bulandı,  
Fikri dolandı.

Ürəyi coşa gəldi,  
Rəftarı xoşa gəldi.

Ürəyi çox genişdi,  
Tutduğu gözəl işdi.

Ürəyi çırpındı, narahat oldu,  
Bircə anda rəngi saraldı-soldu.

Ürəyi çox açıqdır,  
Həqiqətə aşiqdir.

Ürəyi çox açıldı,  
Bəxtinə səcdə qıldı.

Ürəyi çox atlandı,  
Hədsiz həyəcanlandı.

Ürəyi çox bulandı,  
Fikri çox yer dolandı.

Ürəyi çox dağlandı,  
Qəlbində qəm tiğlandı.

Ürəyi çox genişdir,  
Tutduğu gözəl işdir.

Ürəyi çox istidi,  
Xoş arzular bəslədi.

Ürəyi çox qısıldı,  
Çarəni çətin qıldı.

Ürəyi çox pozuldu,  
Qəmləndi, kefsiz oldu.

Ürəyi çox sıxıldı,  
Dərd qəlbinə yaxıldı.

Ürəyi çox yuxadır,  
Düz olana arxadır.

Ürpəyi çox yuxaldı,  
Mərhəməti çoxaldı.

Ürəyi dağ boydadır,  
Əzizdir eldə adı.

Ürəyi dar adamdı,  
Düz sözə kar adamdı.

Ürəyi dardır,  
Ya daş, ya qardır.

Ürəyi daşdır,  
Bir yekəbaşdır.

Ürəyi daşdı,  
Həddini aşdı.

Ürəyi dərd dəryasıdır,  
Taleyindən çox asıdır.

Ürəyi dolub,  
Bir təhər olub.

Ürəyi döndü dağa,  
Sözünə oldu ağa.

Ürəyi döyündü onun quş kimi,  
Qorxudan göründü bir behiş kimi.

Ürəyi düşdü yerə,  
Qorxub batdı qan-tərə.

Ürəyi elə bil yerindən qopdu,  
İçinə bir anda qəm, qüssə hopdu.

Ürəyi elə ki, yerinə gəldi,  
Əyilən qaməti dərhal dikəldi.

Ürəyi həsrətdən lap dağlanıbdır,  
Bir çarə tapmayıb aciz qalıbdır.

Ürəyi xarab oldu,  
Qəlbi kədərlə doldu.

Ürəyi qana döndü,  
Gözünün odu söndü.

Ürəyi qalxdı,  
Gözü tərs baxdı.

Ürəyi qalmadı,  
Sakit olmadı.

Ürəyi qəm gölüdür,  
Nə diri, nə ölüdür!

Ürəyi qırıldı,  
Bağrı yarıldı.

Ürəyi qübar etdi,  
Dərin xəyala getdi.

Ürəyi qüssədən, qəmdən oyuldu,  
Soğan qabığıtək sanki soyuldu.

Ürəyi məzəlidir,  
Kinlidir, qərəzlidir.

Ürəyi od tutub alışdı, yandı,  
Dostun köməyinə qəlbi inandı.

Ürəyi olmuşdu onun bir təhər,  
Sıxırdı qəlbini qüssə, qəm, qəhər.

Ürəyi paçalandı,  
Dərdinə, dərd calındı.

Ürəyi sanki qopdu,  
Qəlbinə qüssə hopdu.

Ürəyi sevincdən gəlirdi coşa,  
Qəlbinin arzusu yetmişdi başa.

Ürəyi sevindi, sanki oynadı,  
Qəlbi coşa gəldi, qanı qaynadı.

Ürəyi sindi,  
Gözdən yayındı.

Ürəyi sıxıldı,  
Yerə yixıldı.

Ürəyi suya döndü,  
Təkəri geri çöndü.

Ürəyi şan-şan oldu,  
Qəmlə, kədərlə doldu.

Ürəyi telləndi,  
Dərdi selləndi.

Ürəyi təmizdir, dedikcə safdır,  
Başı el içində sanki bir Qafdır.

Ürəyi təpərlidir,  
İşdə də hünərlidir.

Ürəyi viran oldu,  
Kədərlə, qəmlə doldu.

Ürəyi yanmış,  
Niyə çuğula,  
Bircə inanmış?

Ürəyi yanıqlıdır,  
Kinlidir, acıqlıdır.

Ürəyi yarpaqtək titrədi, əsdi,  
Qorxudan lal olub səsin kəsdi.

Ürəyi, yazığı görəndə yandı,  
Köməyi özünün bir borcu sandı.

Ürəyi yumşaldı,  
Hirsi sozaldı.

Ürəyində adı qaldı,  
Unutmadı, yada saldı.

Ürəyində nisgil qaldı,  
Qəlbi qəmli hava çaldı.

Ürəyindən bədin adını sildi,  
Bunu gərəkdən də gərəkli bildi.

Ürəyindən dərddən qara qan axdı,  
Kədəri qəlbini yandırıcı-yaxdı.

Ürəyindən gəldi-keçdi,  
İşlə düzgün ölçüdü-biçdi.

Ürəyindən xəbər verdi,  
Yoxa çıxdı sanki dərdi.

Ürəyindən qara tikanlar çıxdı –  
Nə vaxt ifşa olan satqına baxdı.

Ürəyinə biri nahaq toxundu,  
Dərhal sifətindən dərd, qəm oxudu.

Ürəyinə çekildi su,  
Ona baha oturdu bu.

Ürəyinə dağ çekildi,  
Sifətində qəm əkildi.

Ürəyinə damdı qanı,  
Keçirdi bərk həyəcanı.

Ürəyinə dammışdı,  
Olacağı anmişdi.

Ürəyinə dəydilər,  
Qamətini əydilər.

Ürəyinə düşə bildi vəs-vəsə,  
Qulağında şübhə verdi səs-səsə.

Ürəyinə düşən kimi diğ-diğə,  
Qorxusundan bənzəmirdi o sağa.

Ürəyinə gəldi,  
Olani bildi.

Ürəyinə gəldi, güman eylədi,  
Fikrindən keçəni açıb söylədi.

Ürəyinə gəldi təpər,  
Cəsarətlə etdi hünər.

Ürəyinə gətirdi,  
Ona diqqət yetirdi.

Ürəyinə girdi biri,  
Onadan ala bildi sırrı.

Ürəyinə girdilər,  
Bu sanıldır bir hünər.

Ürəyinə qorxu düşdü,  
Deyirdin bəs əsən quşdu.

Ürəyinə, qorxub üşütmə düşdü,  
Kölgəsindən sinə-sinə ötüşdü.

Ürəyinə olan hər işi saldı,  
Dərdi selə döndü, çarəsiz qaldı.

Ürəyinə salandı,  
Dərdə acız qalandı.

Ürəyinə saldı o,  
Bir əlacsız oldu o.

Ürəyinə saplandı ox,  
Bəla oldu bu ona çox.

Ürəyinə toxundu,  
Üzündən qəm oxundu.

Ürəyinə yapışdı,  
Qəlbinə sevinc düşdü.

Ürəyinə yatmadı,  
Beyninə söz batmadı.

Ürəyini aldı ələ,  
Xəyanətlə, gülə-gülə.

Ürəyini aldılar,  
Razi yola saldılar.

Ürəyini bilmək olmaz,  
Zəkasını silmək olmaz.

Ürəyini boşaltdı,  
Gedib çox rahat yatdı.

Ürəyini bulandırdı,  
Fikrini çox dolandırdı.

Ürəyini dərd çatlatdı,  
Dizlərini qəm qatlatdı.

Ürəyini hədsiz açıq tutındı,  
O nə qorxdı, nədə qeyrəti dandı.

Ürəyini qan eylədi,  
Onu yarican eylədi.

Ürəyini qorxub yedi,  
Əsə-əsə yalan dedi.

Ürəyini odlandırdı,  
Dərd əlindən yanındı.

Ürəyini sindirdilər,  
İmanı da yandırdılar.

Ürəyini tam yerinə saldılar,  
Sanki onun canını ləp aldılar.

Ürəyi təpərlidir,  
Qorxmazdır, hünərlidir.

Ürəyini üzdülər,  
Bunu saydılar hünər.

Ürəyini verdi elə,  
Ömür sürdü gülə-gülə.

Ürəyinin yağı tamam əridi,  
İndi bir sümükdür, bir də dəridi.

## ÜZ

Üz çevirdi arsızdan,  
Kənar gəzdi karsızdan.

Üz döndərdi bədzatdan,  
Sənə çıxdı o yaddan.

Üz, üzdən utanındı,  
Utanmayan nadandı.

Havaşunas quzğun kimi  
Leş üstündən leşə gedər.  
Yek atandan üz döndərib,  
Tez əkilib şeşə gedər.

Üzdən gözdən saldılar,  
Ağlını da aldılar.

Üz-gözündən yağır zəhər,  
Xalqa olub qüssə, qəhər.

Üz-gözünü turşutdu,  
Həyasını unutdu.

Üz-göz oldular,  
İncik qaldılar.

Üz qoydu yola, getdi,  
Gedib arzuya yetdi.

Üz verdi birdən qəza,  
Tez getdi o güdaza.

Üz verdikcə ona istədi astar,  
Nə zərrəcə abırı, nə həyası var.

Üz vurdu mənə,  
Dönəbədönə.

Üz vurma, düşünüb bil,  
Xahişin mümkün deyil.

Üzə çıxıbdı,  
Sanki quyudan,  
Düzə çıxıbdı.

Üzə durdu,  
Kələk qurdı.

Üzə güləndi,  
Kələklə dindi.

Üzə haqsızdırəndi,  
İşlətdi feli, fəndi.

Üzə saxta güləndi,  
Orda-burda süləndi.

Üzə sözünü vurdu,  
Sanki üstündə durdu.

Üzlü adamı,  
Ağıldan xamdı.

Üzlü adamı hədsiz,  
Tanınır eldə irsiz.

Üzü ağdır onun eldə,  
Dastan olub adı dildə.

Üzü bağlı qalıbdı,  
Xəyallara dalıbdı.

Üzü bir deyil, çoxdu,  
Abır-həyası yoxdu.

Üzü çaylaq daşı kimi sürtülüb,  
Əbəs yerə qalaylanıb örtülüb.

Üzü danlaq yeridi,  
Amma çətin kiridi.

Üzü daşdan bərkdi çox,  
Hər bir işdə sərtdi çox.

Üzü dönüb çoxundan,  
Çəp danışır hər zaman.

Üzü eldə qaradı,  
Xalqa yaman yaradı.

Üzü güləndi,  
Çəkmir bir dərdi.

Üzü gülmədi,  
Sevinc bilmədi.

Üzü irsizdi,  
Min kələk qurdu.

Üzü mindi bədəzatın,  
Hər vaxt danar o zatin.

Üzü sırtıqdır,  
Ağzı yırtıqdır.

Üzü soyuqdu,  
Həyası yoxdu.

Üzü tutmadı ki,  
Desin sözünü,  
Axırda qınadı  
Yazılıq özünü.

Üzü tüpürçəkli gəzdi, dolandı,  
Bildilər nə desə hamı yalandı.

Üzü, üzlər görmədi,  
Bir yerdə almır bəndi.

Üzündən gəlmir desin,  
Həyalıdır, neyləsin?

Üzündən keçmədim mən,  
Düz ölçüb - biçmədim mən.

Üzündən qəm oxunur,  
Qəlbinə dərd toxunur.

Üzündən tökülüb  
Qalmayıb suyu.

**Redaktor: Mürvət Qədimoglu**

**Bədii tərtibat: Orxan Əlizadə**

**Korrektor: Təhminə Əsgərova**

**Kompüter tərtibçiləri: Reyhan Cəfərova**

**Məsud və Səlahəddin  
qardaşları**

**Yığılmağa verilmişdir: 02.05.2008**

**Çapa imzalanmışdır: 10.05.2008**

**Kağız formatı: 60x84 1/16**

**Həcmi: 16 çap vərəqi**

**Tiraj: 500 Sifariş: 250**

**PDF:**

# **Enstituya Kurdi ya Qefqasyayê**

Web:

<https://www.ensiklopediyakurdi.com/>

Tel.:

+7 918 073 48 79

